



# ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 31 mart - 1 aprel 2018-ci il Şənbə № 68 (6957) Qiyməti 60 qəpik

Xəbər

Azərbaycanlıların soyqırımdan 100 il ötür

yazısı sah.2-də

## Gündəm

**"Seçkiler demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keşiriləcək"**



Prezident seçki ilə bağlı açıqlama verdi; ATƏT/DTİHB-in direktoru seçkini şəxsen izləyəcək

yazısı sah.3-də

**1000 məntəqədə veb-kameralar quraşdırılması barədə qərar verilib**

yazısı sah.3-də

**"Kanal 13"nın həbsdə olan rəhbərinin səhhəti pisləşdi**

yazısı sah.2-də

**Mollalar şeyxi müdafiə edəcəkmi...**

yazısı sah.4-də

**Bakı və Tehran arasında "buzlar" birdəfəlik əridimi...**

yazısı sah.10-də

**Sülh danışçılarını imtasiya zamanı bitir - kritik gəlismə**

yazısı sah.11-də

**Nazirdən və baş bankırdan cavabını istədiyimiz suallar**

yazısı sah.4-də

**Neftçala avtomobil zavodu hansı maşınları istehsal edəcək?**

yazısı sah.13-də

**Yaxın Şərqi böyük toqquşmaya doğru gedir**

yazısı sah.14-də

**Məhəmməd Hadi küçəsində "ölüm xəndəyi" qazılıb**

yazısı sah.13-də

**Rusiya-Qərb qarşıdurması: diplomatiya, yoxsa kəşfiyyat savaşı...**

yazısı sah.14-də

**Prezidentin köməkçisindən gündəmi silkələyən çıxış**

**AZƏRBAYCANA QARŞI QURULMUS XAIN PLANIN DETALLARI ACIQLANDI - TƏFSİLƏT**

Əli Həsənov ölkəmizi suriyalaşdırmaq istəyən qüvvələri açıq şəkildə göstərdi; "Azərbaycan dövlətçiliyinə qarşı ciddi mübarizə hədəfləri seçilib"



yazısı sah.5-də

**Ermənistən üçün kritik 9 gün - gerisayım başlıdı**

"Tamahkar, cinayətkar, olıqarx Sərkisiyan..." - Ermənistən prezidentinə ev verilməsi və yüksək pensiya kəsilməsi ictimai qəzəbi daha da artırdı; erməni nəşri: "Öz xalqına bunca bədbəxtlik gətirən Sərkisiyan..."

yazısı sah.6-də



**Vüqar Bayramov: "Mərkəzi Bank məzənnəsi siyasetinə yenidən baxıb dəyişikliklər etməlidir"**

yazısı sah.12-də



**Fəzail Ağamalı nazır Elmar Məmmədyarovu istefaya çağırıldı**

yazısı sah.7-də



**Rauf Arifoğlu: "Bu, təxminən Türkiyədə iyulun 15-də dövlət çevrilisine cəhdin deşifre olunmasına bənzəyir"**

yazısı sah. 8 və 9-də



## President Tovuzun su təchizatının yaxşılaşdırılmasına 14 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət bütçəsində dövlət əsası vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1,84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayırlıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmek tapşırılıb.

## Raket və artilleriya bölmələrinin təlimləri davam edir



Müdafiə naziri-nin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poli-

qonlarında keçirilən təlimləri davam edir.

MN-dən APA-ya verilən məlumatata görə, təlimlər zamanı iştirak edən bölmələrin yürüs imkanları, eləcə də onların cəmloşmə rayonlarına çıxarılması, start və atəş mövqelərinin vaxtında və düzgün tutmaları yoxlanılb.

Bu mərhələdə əsas diqqət qoşunların dayanıqlı, gizlin və operativ idarə olunmasına yönəldilib.

## "Arif Alışanovun mənə 2 milyon manata yaxın borcu var"

Bəaki Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhdde, ona qarşı dələduzluq etməkde və digər cinayətlərdə təqsirləndirilən Şücyət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrəb Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərov vəkillərin suallarını cavablandırıb. O, yenidən zərərcəkmiş Arif Alışanovun məhkəməyə gəlməsini tələb etdi. Buna görə də Ş. Əkbərov A. Alışanovun vəkilərinin suallarına cavab verməkden imtina etdi.

Bununla yanaşı o, A. Alışanovu öldürmək istəmediyini və ona qarşı dələduzluq etmediyini bildirib.

Əkbərov avtomobilində tapılan silahlardan xəbərsiz olduğunu deyib. Onun sözlerinə görə, A. Alışanovun aldığı əmlaklar ailə üzvlərinin adına rəsmiyyətdə: "Bu işdə bir dənə də olsun əmlak mənim adıma rəsmiyyətdə".

O deyib ki, əslində A. Alışanovun ona borcu var: "Şamaxıda 2 milyon manata yaxın qiyməti olan torpağıma ona satmışam, ancaq pulunu verməyib. Mənim ona heç bir borcum yoxdur".

Proses aprelin 6-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

## Rusiya bu ölkələrin diplomatlarını ölkədən çıxarıır

Rusiya 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılmasını bəyan etdi. Trend-in məlumatına görə, bu gün bu barədə həmin ölkə səfirlərinə bildirilib.

Bundan başqa, Estonianın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır.

Xatırladaq ki, daha önce XİN 2 niderlandlı diplomatın ölkədən çıxarılması, Böyük Britaniyanın Rusiyada fealiyyət göstərən səfirlik və baş konsulluqlarında isə əməkdaşların sayının azaldılması barədə bəyan edib.

Qeyd edək ki, rusiyalı diplomatlara qarşı "Skripalın işi" ilə əlaqədar addım atmış ölkələrin səfirləri bu gün nazirliyə çağırılıb.

Bele ki, Martin evvəllerində Rusiya Baş Keşfiyyat İdaresinin keçmiş zabiti Sergey Skripal Londonda öz qızı ilə birlikdə zəherlənməsi ilə əlaqadır. Ümumilikdə 20-dən çox ölkə Rusiyadan 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxmışdır.

# Azərbaycanlıların soyqırımindan 100 il ötür

**1** 918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarağabag, Naxçıvan və digər arazilərdə erməni-rus daşnaklarının azərbaycanlılar qarşı töredikləri gürğündən 100 il ötür.

Üç gün davam edən qırqın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini usaqdan böyükədək qətl yetiriblər. Həmin dəhşətli günlərin şahidi olmuş Külnər familyalı bir alman, 1925-ci ilde Bakı hadisələri barədə bunları yazıb: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə delmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxanın 87 azərbaycanlı cəsedinin qulaqları, burunları kesilmiş, qarınları yırtılmış, cinsiyət orqanları doğran-




mışdır. Ermənilər usaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər". Gənc qadınların diridiridə divara mixanlaşması, ermənilərin hückumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə ya-xın azərbaycanlı qətl yetirilib, on minlərlə insan itkin düşüb.

Soyqırımdan sonra Azərbaycanı tamamilə işğal etmeye çalışan erməni-rus daşnaklarının planının qarşısını 1918-ci ilde Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu alıb.

Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.



**Bakıda vətəndaşın 60000 manatını mənimseyən şəxs tutuldu**

**S**abunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Sofarov qeyd edib ki, Cahid adlı şəxs ona yalan və verərək depolardan tibbi levazimatlar alıb apteklərə satmaq yolu ilə gelir oldu edəcəklərinə bildirərək 60000 manat pulunu ələ keçirib.

DİN-dən APA-ya verilən məlumatata görə, zərərcək həmin şəxse 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbesində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə eməl etməyən onu alıdadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat neticəsində həmin şəxs - Yardımlı rayon səhki, əvvəller məhkum olmuş Cahid Isayev saxlanıldılarq istintaq təqdim edilib.

Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılib, araşdırılmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinen Cahid Isayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməkdaşından zərərcəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zeng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.



## "Kanal 13"nın həbsdə olan rəhbərinin səhhəti pisləşdi

"Kanal 13" internet televiziyasının həbsdəki rəhbəri Əziz Orucovun səhhətində ciddi problemlər yaranıb. Hazırda 14 sayılı cəzaçökme müəssisəsində mehbus həyatı yaşayan journalist böyrək ağrılarından əziyyət çekir. Onunla bağlı aidiyyəti qurumlara edilən müraciətlər hələ də cavabsız qalır.

Ə.Orucovun həyat yoldaşı Lamiya Orucova "Yeni Müsavat" a açıqlamasında onun son durumundan danışdı: "Sonuncu dəfə martin 26-da Əzizlər göründüm. Əhval-ruhiyyəsi yaxşı olsa da, ağrılarının olduğunu dedi. Sonuncu telefon danışlığımızda da ağrılarının artdığını, hətta döş qəfəsində küt ağrılarını olduğunu, bəzən qolunun uyuşduğunu dedi.

Əziz bəyədə xroniki böyrək çatışmamazlığı var və onun müalicəsi təbii bitkilərlə aparılır, daima nəzarətdə saxlanılır. İndi hebsxanada olduğu və nəzarətdən kənardə qaldığı üçün böyrəyinin ağrıları artıb və təzyiqinin qalxmasına səbəb olub. Həbsxana hekimi uzaqbaşı təzyiqi aşağı salmaq üçün dərmanlar verə bilər, bu da vəziyyəti daha da pisləşdirər. Çünkü böyrəyində problem olduğu üçün dərmanları normal süzmür. Bununla yanaşı ürəyində də problemlər yaranıb. Hələ ki heç bir tədbir görülməyib ki, məndən dərman almayı xahiş etdi. Durumla bağlı Qırmızı Xaç Cəmiyyətinə və Ombudsmana e-mail göndərmişəm. Ümid edirəm ki, Əziz bəyin ziyarətinə gedib səhhəti ilə bağlı problemlərin həll olmasına yardımçı olarlar".

Xatırladaq ki, Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimətdə təqsirlər bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı cinayət işi başlanıb, haqqında həbs qətimkən tədbiri seçilib. Ötən il dekabrın 15-də isə Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsətlərində külli miqdarda qanunsuz gelir əldə etməkdə təqsirlər bilərək 6 il müddətine azadlıqdan məhrum edib.

□ Cəvənsir ABBASLİ,  
"Yeni Müsavat"

**"AMEA rəhbərliyi Ramiz Məmmədovla bağlı, yəqin ki, ciddi ölçü götürəcək" - Əflatun Amaşov**

"Milli Elmlər Akademiyasının rəhbərliyi akademik Ramiz Məmmədovla bağlı, yəqin ki, ciddi ölçü götürəcək".

Qaynarinfo xəbər verir ki, buna millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun məlumatlara münasibətini bildirərək deyib:

"Kütləvi informasiya vəsətələrində Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalisti təhqir etməsinə dair məlumatlar yayılıb", - deyən MŞ sədri özünün şəxsnəhadətin təfərrüratına, necə və hansı şəraitdə baş verməsinə dair daqiq bilgiyə malik olduğunu bildirib.

"Ancaq hər bir halda hesab edirəm ki, yazılınlar doğrudursa, yeni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansı məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edib, qarşılığında söyüş və təhqir eşidib, bu, bir elm adımı üçün qətiyyən yolverilməzdür, qəbul edilməzdür, biabırılıqdır, alıma yaraşmayan hərəkətdir.

Əmin olmaq istərdim ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək", - deyə Ə.Amaşov sözlərinə əlavə edib.

Qeyd edək ki, modern.az saytının xanım əməkdaşı Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. Amma akademik cavab vermək evəzincə ağır təhqirərə səsləndirib: "Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?!" Azərbaycan jurnalistləri "bezdarmı", savadsız, heç nəyə yaranıyan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur".

Jurnalistləri "küçük" adlandıran akademik təhqirərəni davam etdirib: "Azərbaycandakı jurnalistlər bu söz-dən artığına layiq deyillər. Elə beləcə de yaz!".

**Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!**

Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal-lara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

**A**zərbaycan prezidenti İlham Əliyev Martin 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri müşahidə missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycanda 11 aprel prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədaləti və şəf-



# "Seçkilər demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcək"

Prezident seçki ilə bağlı açıqlama verdi;  
ATƏT/DTİHB-in direktoru seçkini şəxsən izləyəcək

faf olacağına və Azərbaycan xalqının iradəsini eks etdirəcəyinə eminliyi ifadə edib.

Baş prokuror Zakir Qaralov da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Korin Yonkeri görüşüb. Baş Prokurorluqdan sechki-2018.az saytına verilən xəbərə görə, ölkəmizdə seçkilərin demokratik və şəffaf şəraitdə keçirilmesi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danışan baş prokuror seçki qanunvericiliyinin pozulması ilə eləqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə etrafı melumat verərək, seçkilər zamanı yol verilən qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olan cinayət xarakterli məlumatların təxiresalinmadan araşdırılmasının təmin edilməsi məqsədi ilə İşçi qrupunun yaradıldığı xüsusü qeyd edib.

K.Yonker səmimi qəbulaya görə minnətdarlığını ifadə edərək, seçki müşahidə missiyasının fəaliyyəti və məqsədləri barədə məlumat verib, müşahidə missiyasının seçkiboyu Baş Prokurorluğun İşçi qrupu ilə əməkdaşlığı önəm verəcəyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru İngibyorg Solrun Gisladottir isə aprelde Azə-

baycana sefer etməyi planlaşdırır. Gisladottir aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etməyi planlaşdırır.

Xatırladaq ki, İngibyorg Solrun Gisladottir (İslandiya) ATƏT/DTİHB-in direktor vəzifəsinə 2017-ci ilin iyulun 19-da təyin edilib və bu vəzifədə Michael Qorq Linki (Almaniya) evəzləyib.

Azərbaycan Ağsaqqallar Şurası isə Martin 30-da 11 aprel prezident seçkiləri ilə bağlı yığıncaq keçirib. İclasda çıxış edən Ağsaqqallar Şurasının sədri Fettah Heyderov Azərbaycanda seçkilerin nümunəvi keçirildiyini, demokratiyanın, insan haqlarının qorunduğuunu deyib: "Əminəm ki, seçkilər uğurla keçiriləcək. Ölkə inkişaf edir, bu, gənclər üçündür. Ölkənin gələcəyi gənclərin gələcəyidir".

Azərbaycanın dinlərarası, mədəniyyətlərarası, millətlərarası münasibətlərdə nümunəvi ölkə kimi tanındığını vurğulayan F.Heyderov bildirib ki, Azərbaycan bugünkü inkişaf və tərəqqi səviyyəsinə görə dünya dövlətlərinin hamisindən fərqlənir.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri müavini Teymur Bünyadov 11 aprelədə keçiriləcək seçkilərin demokratik şərtlərə cavab verdiyi söyləyib.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının digər üzvləri de hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar.

**Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov** isə dünən məlumat verib ki, gözdən əllil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq və bütün seçki məntəqələrinə Brayl əlifbası ilə hazırlanmış bülletenlər veriləcək: "Gözdən əllil seçicilərin yaşadığı ərazilərdə onların sayı qədər seçki bülletenləri seçki məntəqələrinə paylanılacaq. Bununla yanaşı, ehtiyat üçün respublika üzrə bütün seçki məntəqələrinə ən azı 1 və ya 2 Brayl əlifbası ilə hazırlanmış seçki bülleteni veriləcək".

**M.Rəhimov gözdən əllil seçicilərin səsvermə hüququndan istifadəsində heç bir problem olmayacağı vurğulayaraq söyleyib:** "Mərkəzi Seçki Komissiyası bundan öncəki seçkilərde de gözdən əllil seçicilərin səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradıb. Bu istiqamətdə heç bir problem yoxdur. Gözdən əllil seçicilərin səsvermə hüququndan məntəqəyə gelməsinə, səsvermə kabinetinə daxil olmasına digər seçicilər kömək edə bilər. Lakin Brayl əlifbası ilə hazırlanmış bülleteni aldıqdan sonra onlar rahat şəkildə öz hüquqlarından istifadə edə bil-

**Prezidentliyə namizədlərin təşviqat kampaniyası isə davam edir.**

**BAXCP-nin namizədi Qüdrət Həsənquliyev** Martin 29-da cənub bölgəsində, Lənkəranda olub. Seçicilərə görüşlər keçirib.

**"Cəbhəçilər" Təşəbbüs Qrupundan prezidentliyə namizəd Razi Nurullayev** isə təşviqat kampaniyası çərçivəsində dünən şimal bölgəsində olub.

R.Nurullayevin seçki qərargahından verilən xəbərə görə, prezidentliyə namizəd kimi o, Qubada rayon ictimaiyyətə görüşüb. Həmçinin R.Nurullayev Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Orada çıxışında deyib ki, dinindən və dilindən asılı olmayaraq hər kəs terroru lətləməlidir. Mübarizələr sühə yolu ilə həll olunmalıdır: "Ermənistan rəhbərliyinin bu məzarlıq gəlib etdikləri hərəkətə görə Azərbaycan xalqından və bütün dünya ictimaiyyətdən üzr istəyəcəyinə inanırı".

R.Nurullayev Qubada Qırızı Qəsəbədə tolerantlıq nümunəsi kimi Sinaqoqa da baş çəkib və Qırızı Qəsəbənin dağ yəhudiləri icmasının sədri Yuri Niftaliyevlə görüşüb.

R.Nurullayev həmçinin Katolik və Pravoslav kilsələrini da ziyan etdəcəyini deyib.

## MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqladı

1000 məntəqədə veb-kameralar quraşdırılması barədə qərar verilib

"Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərini izləmək üçün 52 ölkənin vətəndaşları müşahidəçi kimi qeydiyyatdan keçiblər".



"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, beynəlxalq müşahidəçilərin qeydiyyat prosesi hələ də davam edir.

MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 277-si öz təşəbbüsü, 783-ü QHT-lərin xətti, 220-i partiyaların təşəbbüsü, 1 nefer isə xüsusi icazə ilə müşahidəçi qismində qeydiyyatdan keçib. Dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partyanın müşahidəçiləri var".

Mərkəzi Seçki Komissiyasının iclasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində məntəqələrdə veb-kameralarlardan istifadə məsələsi müzakirəyə çıxarılb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

N.Məmmədov bildirib ki, 2008-ci ildən Azərbaycanda seçkilərdə veb-kameralarlardan istifadə edilir. O qeyd edib ki, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən prezident seçkiləri ilə elaqədar işğal olunmuş ərazilərdə yerləşən 6 seçki dairənin ərazisi istisna ilə, Azərbaycanın bütün coğrafiyasını əhatə etməklə, 119 seçki dairesindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb: "Prezident seçkilərində ümumən 1000 məntəqədə veb-kamera olacaq. Seçki günü dünyadan istənilən nöqtəsindən bu veb-kameralar vasitəsilə Azərbaycanda səsvermə prosesini izləmek olar. Adətən səsvermə günü seçki məntəqələrinin 15 faiza qədərində müşahidə aparmaqla, seçkiləre qiymət verilir. Ancaq 1000 məntəqə seçki məntəqələrinin 20 faizini əhatə edir. Bu, Azərbaycan təcrübəsidir, seçkilərin şəffaflığı ilə bağlı atılmış mühüm addımdır".

MSK katibi Mikayıl Rəhimli seçkilərdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının artırılmasını vacib sayıb və bunun seçki məntəqələrində səsvermə ilə bağlı şikayətlərin araşdırılmasını asanlaşdıracağını söyləyib. MSK sədri M.Pənahov deyib ki, veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının seçki məntəqələrinin 20 faizini təşkil edir və bu, dünyada seçkilərə qiymət vermək üçün yetəri sayılır: "Ancaq gələcəkdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin artırılması arzulamaq da yaxşı bir haldır".

MSK-nin iclasında prezident seçkilərində 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameraların quraşdırılması və veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısının rəsmi dərc edilməsi barədə qərar qəbul edilib.

### Milli Dirçəliş Hərəkatı

**Partiyasının sədri Fərəc Quşayev** isə məcburi köçkün seçilərlə görüş keçirib.

**Prezident seçkilərində namizədiyi MSK tərəfindən qeydə alınmayan VIP sədri Əli Əliyev** isə "Yeni Müsavat"ın "Namizədlərden kimi müdafiə edəcəksiniz" sualına cavabında deyib ki, partiya olaraq seçki ərefəsində bütövlükdə seçki prosesine münasibəti rəsmi şəkildə ifadə edəcəklər.

Bu barədə partiyanın rəsmi mövqeyi gələn həftə açıqlanacaq: "Qərar nədən ibarət olacaq, indidən deye bilmərem. Şəxsən özüme gəldikdə, seçkiyə getmək məsələsində qə-

rarlığım yoxdur. Yəqin partiya daxili müzakirədən sonra mövqeyim qətiləşəcək. Debatların məndə formalasdırıdıgi təssürtə gəlince, təbii ki, ümumilikdə naraziyam. Sərdar Cəlaləogluandan başqa hakimiyyəti tənqid edən gərəmədim. Sanki tərəflər YAP-ın namizədi İlham Əliyevin vəkilləridirlər, oraya da onu tərifləyib, təşəkkür etməyə çıxıllar. Hələ belə əcaib kampaniya olmamışdı. Simpatiyam dostumuz Sərdar bəyin tərəfindədir. Düzdür, potensialından tam istifadə edə bilmir. Lakin bütün hallarda müqayisədə o da diqqəti cəlb edir".

□ **Elibar SEYİDAĞA,**  
"Yeni Müsavat"

**A**zərbaycanın bir çox dövlət qurumları var ki, mətbuat orqanları onlardan lazımları öksər halarda əldə edə bilir. Gəndərlən informasiya sorğularına bəzən natamam da olsa, cavab almaq mümkün olur.



"Yeni Müsavat" olaraq, son aylarda dəfələrlə müxtəlif qurumlara informasiya sorğuları göndərmişik, ən uzağı 1 həftə ərzində sorğularımıza cavab almışiq. İki qurum, daha doğrusu, iki məmər istisna olmaqla. Bunlardan biri kənd təsərrüfatı naziri Heydər Əsədov, digeri isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

Kənd təsərrüfatı nazirinə informasiya sorğusu ilə 2017-ci ilin oktyabrında - düz 5 ay əvvəl müraciət etmişik.

Ötən müddət ərzində bir dəfə de olsun Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyində sorğuya cavab verilib-verilməyəcəyinə dair hər hansı bildiriş almamışiq. Sanki ölkənin ən böyük qəzetlərindən birindən H.Əsədova belə bir sorğu heç getmeyibmiş kimi...

Halbuki ölkə qanunvericiliyinə, konkret olaraq "informasiya əldə etmək haqqında" qanuna əsasən, cənab nazirə göndərdiyimiz sorğunun cavablandırılma müddəti çıxdan keçib. Belə ki, həmin qanunun 24.1-2-ci bəndlərində qeyd

olunur: "İnformasiya sorğusu en qısa müddətde, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətde hemin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir". Yene həmin qanuna görə, İnformasiya sahibi informasiya sorğusunu en qısa zamanda və sorğunu üçün ən münasib üsulla təmin etmeli dir.

**Biz H.Əsədovdan nə soruşturma ki, 5 ayda cavablandırılması mümkün olmasın? Suallarımız bunlar id:**

1. Azərbaycanda otlaq və qışlaq sahələri nə qədərdir? Son 2 ilde bu sahələrin nə qədər ekin alına salınıb?

2. İnidiyədək ölkəye nə qədər cins mal-qara getirilib? Getirilen heyvanlar arasında itki nə qədərdir? Onların hənsi hissəsi fərdi şəxslər, hənsi hissəsi iri fermer təsərrüfatlarına satılıb?

3. Gətirilən cins mal-qaranın ölkədə süd və ət istehsalına təsirleri hesablanıbmı? Hesablanıbsa, nəticələr, həmçi-

# Nazirlə baş bankirdən cavabını istədiyimiz suallar

Heydər Əsədov və Elman Rüstəmov sorğularımızı niyə cavablandırırmır?



nin yaxın bir neçə il üzrə proqnozlar bareədə qəzetişimə məlumat verilməsinə xahiş edirik.

5. Xahiş edirik, "Aqrolizing" ASC-nin bu il keçirdiyi tender, müsabiqə və kotirovra sorğuları, onların nəticələri, bağlanan alqı-satqı müqavilələrinə dair məlumatların redaksiyamızda təqdim olunmasını təmin edəsiniz.

Qeyd etdiyimiz kimi, daha bir informasiya sorğusunu Mərkəzi Bank rehbərənə göndərmişik. Bir aydan çox vaxt keçməsinə rəğmən, E.Rüstəmov və onun rehbərlik etdiyi kurum da sorğumuzu cavablaşdırıb.

E.Rüstəmovun 2013-cü ilin avqustunda öz imzasıyla təsdiq etdiyi "İnformasiya sorğuları ilə bağlı işin təşkiline

dair Azərbaycan Respublikası Mərkəzi Bankının daxili icraat Qaydaları"na görə, informasiya sahibi kimi Mərkəzi Bankın vəzifəsi "informasiya sorğusunu ən qısa zamanda və sorğunu üçün ən münasib üsulla təmin etmək"dir. Əgər sorğuda istənilən informasiyanın əldə olunmasına hansısa məhdudiyyət qoyulubsa, Mərkəzi Bank bu barədə sorğuya məlumat verməlidir.

Biz "Yeni Müsavat" olaraq Mərkəzi Bankdan belə bir məhdudiyyətin olmasına dair hər hansı məlumat almamışiq. Bəs nədən E.Rüstəmov həm ölkə qanunvericiliyini, həm də özünün imzaladığı qaydaları pozaraq informasiya sorğumuzu cavablandırıb?

**E.Rüstəmovdan hansı suallara cavab istəmişidik:**

1. Azərbaycan Mərkəzi Bankının bağlanan banklarda cəmi nə qədər vəsaiti var id?
2. Bu vəsaitlərin taleyi necə oldu - geri qaytarılanı varmı? Varsa hənsi hissəsi geri qaytarılıb?
3. Mərkəzi Bankın fealiyyəti dayandırılan "StandardBank"da olan vəsaitləri necə geri qaytarılıb? Bu barə-

də rəy verən hüquqşunaslar qanunvericiliyin pozulduğunu bildirirlər.

Mərkəzi Bank ölkənin maliyyə-bank sektorunda əsas tənzimləyicilərdən biridir. Bu baxımdan onun rəhbərinin fəaliyyəti daim diqqət mərkəzində olur. Buna görə biz baş bankırsın şəxsi barədə yayılan bəzi məlumatlara da aydınlaşdırmağımı xahiş etmişik:

1. Sizin birinci devalvasiyadan az əvvəl bəzi Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyüñüze dair mətbuatda məlumatlar yer alıb. Bu, nə qədər həqiqətəyündür?

2. Gürcüstan Respublikasında tikinti biznesinizin olduğunu deyilir. Belə bir biznesiniz varmı?

Göründüyü kimi, biz nə H.Əsədovdan, nə də E.Rüstəmovdan dövlət sırrı sayla biləcək məlumat istəmişik. Bu halda suallarımızın aylarla cavabsız buraxılmasının səbəbini öyrənmək haqqımız var. Bu haqqımıza nail olanadək hər iki məmura göndərdiyimiz sualları müntəzəm olaraq icit-maileşdirəcəyik...

□ **İqtisadiyyat şöbəsi,**  
"Yeni Müsavat"

# Mollalar şeyxi müdafiə edəcəkmi...

QMI sədri yerlərdəki din xadimlərini fəal olmağa səsləyib, nəticə olacaqmı

**I**ki gün əvvəl QMI-də soyqırımla bağlı keçirilən tədbirdə Seyxüllislam da çıxış edib. Ancaq QMI sədri yalnız soyqırım haqda danışmayıb, həm də necə deyərlər, giydəm hadisələrinə toxunub və haqqında yazınlara münasibet bildirib.

Təbii ki, ad çəkməyib. Bu mənə deyil, size yönəlib, "nəzir qutuları"na siz baxırsınız". Nəcə deyərlər, hörmətli Seyxüllislam mollaları fəal olmağa çağırıb. Bir mənada haqlıdır. Axi əger "nəzir qutuları"ndan toplanan pullar həmin mollalara da çatırsa, o zaman ünvanlanan təqnidlərə onlardan da pay düşür. Bu mənada Seyx həm de məsuliyyətin bölgüsündən təklif edir, yəni pulu bir yerde yediyimiz kimi, məsuliyyətə də cavabdeh olmalıq. Siz də cavab verin. Mənqılqdır, axı nəzir qutularına Seyx təkəcə nəzəret etmir. Burada məscid imamları, qazılardan da deyir ki, "bu ittihamlar

Onlar isə susur və necə deyərlər, Seyxüllislamı meydanda yalnız qoyublar. Seyxüllislam indi onları necə deyərlər, vəzifəyə çağırıb. Amma necə? Söhbət tekzibən gedirse, bu-nu QMI özü də edə bilər. Bütün mollalardan adından rəsmi açıqlama yaya, ittihamların həqiqəti əks etdirmədiyini bəyan edə bilər. Ancaq görünür ki. Seyxüllislam bunu deyil, başqa fəaliyyəti nəzərdə tutur. Necə deyərlər, öz işçilərini, liderlik etdiyi təşkilatın üzvlərini onu müdafiə etməyə çağırıb. Çixışının evvelində bunu açıqlayaraq deyirki, hər kəs müdafiə olunur, temizə çixarılır, ancaq onu müdafiə edən yoxdur. İdarənin ölkənin dörd bir yanına təyin etdiyi ru-

hanilər Seyxüllislamı və QMI-ni müdafiə etmək istəmirlər. da-ha doğrusu bu cür açıqlamalarla medianın gündəmینə düşmək istəmirlər.

Hətta Seyxin öz müavinləri belə mediaya çıxıb QMI ilə bağlı ittihamlara cavab vermək istəmirlər. "Yeni Müsavat" olaraq QMI sədrinə və onun müavini Qəmər xanıma bir necə dəfə telefon açaraq müsahibə istəsək də, hər dəfə birbaşa yox deyilməsə də, yayınıblar. Mediada isə bu mövzuya kifayət qədər maraq var. Üstəlik də QMI və onun rəhbərliyi barədə ciddi ittihamlar, iddialar mövcuddur. Ancaq QMI rəhbərliyi bu mövzulara aydınlaşdırmağ istəmir. Məsələ on-

dadır ki, hazırda dövlətin dini tənzimlənmə sahəsində ciddi bir islahatları davam edir. Məscidlərin idarəciliyi, dini icmaların maliyyələşməsindən tutmuş, dini təbliğat, maarifçilik, dini təhsilə qədər çeşidlə sahələrdə dövlət artıq özünün qurumalarını formalasdır. Bu gənə qədər QMI-yə tapşırılmış dini fəaliyyət sahələri tədricən idarədən alınır və ya alternativləri yaradılır. Artıq bir sıra icmaların qeydiyyatı zamanı belə

rularla İş üzrə Dövlət Komitəsinin tərkibində ayrıca fond yaradılıb.

Bütün bunlar və qeyd etmədiyimiz çoxlu sayıda suallar və aydınlaşdırmaq üçün mövzular oldu haldə, hələ de hər hansı açıqlama və ya münasibet bildirilmir. Özü də yalnız Seyxüllislam deyil, həm də onun işçiləri tərəfindən. Bütün bu mövzulara aydınlaşdırmaq üçün cəmiyyət nələr olduğunu bilmək istəyir.

**Hələlikə, Seyximiz topu mollalara atdı. Açıqlamani, müsahibəni onlardan gözləyək. Görək, mollalar həqiqətən də Seyxi müdafiə edəcəklərmi?**

□ **Kənan RÖVŞƏNOĞLU,**  
"Yeni Müsavat"



**M**artın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının teşkilatçılığı ilə "Internet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: negativ meyllərə qarşı jurnalist homşaylılığı" mövzusunda keçirilən tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdürü Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zengin məlumatlar verib. Açıq şəkildə və rosmən deyib ki, Azərbaycana, onun iqtidarından və dövlət quruluşuna qarşı beynəlxalq və məkrli plan var: "Son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunanın sonra xaricdəki mərkəzlər məkrli "Azərbaycan layihəsi"ni dövrüyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vəsitiylə öz təsirləri altında saxlaşdırıb, bəzi soydaşlarımızı qoşublar. Qısa zaman kəsiyində bu cırkınlı kampaniya ifrat həddə çatıb.

Hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan men - Əli Həsənov deyil. Məqsad Şərqi mentalitetinin inceleyinə hesablanıb - hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütlevi narazılıqlı ovqatı formalasdırmaqla, komandadaxili qarşıdurma ya ratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır. Bu işin təşkilatçıları və icraçılarını Azərbaycanı suriyalaşdırmaq istəyən "virtual İŞİD" adlandırmada haqqı olduğum indi həmin qüvvələrin "ağsaqqalları" tərəfindən dolayısı ilə etiraf olunur.

Əslində, bu, yeni plan da deyil. Hələ Dağlıq Qarabağ münaqişəsi yeni başlayanda erməni lobbisi öz mənfur arzusuna çatmaq üçün Bakını Beyrut, Azərbaycanı Livana çevirmək isteyiridir. Həmin qüvvələr və "sapı özümüzden olan baltalar" 2003 və 2008-ci illərdə ciddi cəhdə buna çalışıdlar. Lakin o dövrdə Prezident İlham Əliyevin xalqla birliyinə və dəmir iradəsinə çırpılaraq geri çəkildilər. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə "Milyarderlər İttifaqı" yaradı və "aldan-

## Prezidentin köməkçisindən gündəmi sikkələyən çıxış



Əli Həsənov konseptual çıxış edərək çox ciddi və bütün xalqımızı düşündürməli olan məsələləri açıb. Media haqqı olaraq bu çıxışı Azərbaycana qarşı məkrli planın deşifre olunması kimi təqdim edir: "Doğrudan da həmin çıxışdakı bir sıra məqamlardan aydın görünür ki, ölkəmiz qarşı xain bir plan olub və bu barede həkimiyətin ən üst qatlarında informasiyalar olub. Azərbaycanı suriyalaşdırmağa qədər xain planlardan sohbət gedir. Bunu planlaşdırın mərkəzlərin işi ilə erməni merkezlərin işi demək olar ki, üst-üstə düşür. Yeni dövlətçiliyimə eleyhinə ciddi təhlükələr var idi, indi da qalmaqdə davam edir. Prezident seçkisinə qabağa çəkməkələr təhlükə məyyən qədər sovuşdurulub. Amma təhlükə hələ də qalmaqdadır. Üzdəki "söyüş məkinələr" olaraq çıxış edən adamlar Aysberqin görünən tərəfidir. Aysberqin görünməyən tərəfində

## Azərbaycana qarşı qurulmuş xain planının detalları açıqlandı - təfsilat

Əli Həsənov ölkəmizi suriyalaşdırmaq istəyən qüvvələri açıq şəkildə göstərdi; "Azərbaycan dövlətçiliyinə qarşı ciddi mübarizə hədəfləri seçilib"

**Politoloq: "Aysberqin görünməyən tərəfində daha böyük qüvvələr və pullar var, qarşıya çox ciddi hədəflər qoyulub"**

mış kəvakib" dən istifadə edərək həkimiyəti ələ keçirməyə cəhd etdilər. Xoşbəxtlikdən hər dəfə də bu antimilli ünsürlər ölkə Prezidentinin dəmir iradəsi, onun sədəqətli silahdaşlarının yekdil mövqeyi və en əsası, Azərbaycan xalqının keçilməz müqaviməti ilə üzləşərək necə gəlmişdir. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə "Milyarderlər İttifaqı" yaradı və "aldan-

Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqlıdırlar. Odur ki, guman qalib onların daimi bacardıqları işe - xəyanətə, hiyləyə və bir

də söyüşə. Bu dəfə "livanlaşdırma" termini də dəyişib və "suriyalasdırma" ilə əvəz olunub".

**Politoloq Qabil Hüseyinli** "Yeni Müsavat" a şərhində bildirib ki,

daha böyük qüvvələr və pullar var, qarşıya çox ciddi hədəflər qoyulub. Azərbaycan dövlətçiliyinə qarşı ciddi mübarizə hədəfləri seçiləb".

**Q.Hüseyinli** daha sonra bildirdi: "Aldığım dəha bir təsəssürat ondan ibarətdir ki, Əli Həsənov inforasiya və təhlükət kimi mühüm sahəye məsul olan bir dövlət rəsmisi kimi Azərbaycan dövlətçiliyinə qarşı başlanan kampaniyaya qarşı əks-təhlükətin qurulmasında əsas rol oynayır və bu əcəviliyin nəticəsində həmin Azərbaycan əleyhinə olan planların böyük bir hissəsi artıq deşifre olub, heç çixib".

□ **Etibar SEYİDAĞA, "Yeni Müsavat"**



## Paris PKK-nı xilas üçün hərəkətə kecdi və cavabını aldı

Ankaranın kəskin reaksiyası Yelisey Sarayıni geri addım atmağa vadar elədi

**Q**arabağ məsələsinin tənzimlənməsi ilə məşğul olmaq əvəzinə, işğalın uzanmasına stimul verən ATƏT-in Minsk Qrupunun vasitəciliyindən biri Fransa öz mövqeyi ilə qardaş Türkiyəni qəzəbləndirib.

Bele ki, Paris Türkiyənin yanvar ayında Suriyanın şimalındaki kürd döyuşülərə qarşı başlatdığı hərbi əməliyyatlarda vasitəciliyət etməyi teklif edib. Türkiye Suriya münəaqişsində Afrin İŞİD yaraqlarından alaraq bölgeyə nəzəreti həyata keçirir. YPG qüvvələri bu ərazidən herbi yolla çıxarıb. Bunu əvəzində Fransa prezidenti Emmanuel Makron YPG daxil olmaqla kürd həkimiyəti Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvləri ilə görüşüb. Cənab Macron Türkiye və silahlılar arasında dialoqa ümidi etdiyi bildirib. (BBC)

Qəribəsi odur ki, Fransa özü də terrordan əziyyət çəkən dövlətlərəndir. Bele ki, bu ölkə son illerde özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən tərəfdildiyi iddia edilən bir sira ölümüclü hücumlarda, o cümlədən, 2015-ci ildə 130 adamın öldüyü Paris hücumu ilə üzləşib. Bundan sonra Fransa və ABŞ Suriyadakı

rik. Hamisinin kimliyi, ünvanları bizdə var. Deyirler YPG-yə dəstək təminatı verdik. Söze bax. Türkiye ilə SDQ arasında vasitəciliyə edə biləcəklərinə dair yayılan xəber eger doğrudursa, bunu söyleyen şəxsin həddini və boyunu açan bir sözdür. Bu. Bizim vasitəciliyə ehtiyacımız yoxdur. Türkiye nə zamandan bəri terror təşkilatı ilə masaya oturub? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiye terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparıb. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiye arasındada vasitəciliy ifadəsinə ağızınızda alırsınız? Birləşmə dəstəkli YPG bölgəmizdəki ən əliaqlanı, ən əlaqəsiz, inسانlı düşməni terroru təşkilatıdır. Bu tövündən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayet etmeye haqqı qalmayıb. Terrorçularla yatib-qalxan, hətta onları saraylarda qonaq edənər səhvərini tez-geç anlayacaqlar.

Suriyada canını qurtaran terrorçular ora dolusudquda ümid edirik ki, bizdən yardım istəməzlər".

Orduğan E.Makron ilə son telefon danışığına da toxunub:

"Gördüm qəribə-qəribə şeylər söyleyir, ona yüksək dalğadan cavab verdim".

Daha bir kəskin reaksiya işe Türkünin Xarici İşlər naziri Məvlid Çavuşoğlundan gəlib: "Təessüf Ki, Fransa dürüst deyil, bunu üzürləne də söyleyirik. Fransanın bizimlə terrorçular arasında vasitəciliy etmək teklifi qəbul edilməzdir. Sən kimsen ki, terror təşkilatları ilə masaya otura bilərsiniz, amma Türkiye terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparıb. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiye arasındada vasitəciliy ifadəsinə ağızınızda alırsınız? Birləşmə dəstəkli YPG bölgəmizdəki ən əliaqlanı, ən əlaqəsiz, in-sanlı düşməni terroru təşkilatıdır. Bu tövündən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayet etmeye haqqı qalmayıb. Terrorçularla yatib-qalxan, hətta onları saraylarda qonaq edənər səhvərini tez-geç anlayacaqlar.

"Təsəssüratı və buna yönelik vasitəciliy missiyasını qətiyyətə rədd edir". Bu da Türkiye prezidentinin sözçüsü İbrahim Kalın mövqeyidir. Bəyan edib ki, Türkiye ordusunun Afrindən sonrakı hədəfi PYD/YPG terrorçularının nəzarətində olan Membəş şəhəri-

dir. Bu barədə Türkiye rəhbərliyi səviyyəsində qərar verilib.

**Maralıdır, terrordan əziyyət çəkən Fransa niyə bu cür dəvər-nir və terrorçuları xilas mövqeyinə qəribə**

**Politoloq Hikmet Hacızade** "Yeni Müsavat" a bildirdi ki, burada səhəbə terrorçuların müdafiəsindən getmir: "Ümumən Qərbin belə bir planı var ki, xristian və müsəlman dünyasının təmas xəttində özüne marionet dövlət qurşun. Qərbin birinci belə dövləti Ermənistən oldu, sonra İsrail. İndi isə "Kürdistan" qurmağa girişiblər. Bu forpostlardan müsəlman dünəyinə təsir etmək istəyirler. Odur ki, onlar üçün fərqi yoxdur, terroru olsun, ya olmasın. Əsas odur ki, o xətdə özünə bir baza yaratınlar. İndi də o baza "müstəqil Kürdistan dövləti" ola bilər. Dava onun üstündə gedir". Ancaq H.Hacızadə Ankaranın bu plana razılaşmaq niyyətində olmadığını vur-

ğuladı: "Türklər də bu planı başa düşür. Hələ ki, türklər möhkəm durublar və öz strategiyalarını həyata keçirirlər. Qərb işe heç nə edə bilmir. Amma bu, o demək deyil ki, Qərb öz planından əl çəkəcək. Onlar çox təmkinli, çox inadkar siyaset həyata keçirirlər. Deyirlər bu il olmasın gelən il olsun. Çalışacaqlar ki, Qərbyönümlü "Kürdistan hökuməti"ni qurulsunlar və or- dan öz siyasetlərini yeritsinlər, dinc dövlətlərə təsir göstərsinlər".

**Ankaranın sərt reaksiyalarının** qarşılığında Paris geri addım atıb. Bele ki, Yelisey sarayının rəsmisi Suriyaya əsər göndəriləcəyi iddiaları tezkiplərənən təsdiq edib. (Sputnik) Fransa prezidentlərinin rəsmi iqamətgahı olan Yelisey sarayı Suriyaya əsər göndəriləcəyi ilə bağlı iddialara aydınlıq getirib. Sarayı adı açıqlanmamış rəsmisi xəbəri təkzib edərək, Fransanın Suriyaya əsər göndərməyəcəyini və bu ölkədə yəni bir hərbi əməliyyat keçirəcək planlaşdırılmışlığı açıqlayıb. Fransız mətbuatında çıxan iddialar ilə bağlı "Anadolu" agentliyinə açıqlama verilib: "Mətbuatda bu məsələyə dair fərqli informasiyalar yayılıb. Ancaq məsələ ilə bağlı rəsmi Parisin mövqeyi dəyişməyib. Fransa Suriyaya hərbi göndərməyəcək və bu ölkədə yeni heç bir əməliyyat keçirməyi planlaşdırırmış. Biz İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiiyə çərçivəsində fəaliyyətimizi davam etdiririk".

□ **Cavid TURAN, "Yeni Müsavat"**




## MTN generallarına hökm oxunması təxirə salınıb

**S**abunçu rayon Məhkəməsinin binasında ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisi, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Aliyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayəti işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Təqsirləndirilən sabiq MTN polkovniki Fizuli Əliyevin vəkili İlham Əsədov APA-ya deyib ki, hakimlər cinayət işinin mürəkkəbliyini və coxluğununu nəzərə alaraq, hökmün elanını qeyri-müəyyən vaxtadək təxirə salıblar.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Sübahir Qurbanov 16 il, Teymur Quliyevin 16 il, Natəvan Mirvətovanın 12 il, Fizuli Əliyevin 15 il, Zaur Məmmədovun 13 il, Natiq Aliyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.



## “Bizi evimizdən zorla çıxarıb kompensasiya da vermirlər”

Gəncədən şikayət var; “Bizi şəraitsiz evlərdə yaşamağa məcbur edirlər”

**R**ədaksiyamızda Gəncə şəhər sakinləri tərəfindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, şəhərdə yeni böyük park salınması ilə əlaqədar olaraq Gəncə çayı ətrafındaki evlər zor gücüne sükültür, amma köçürürlən sakinlər heç bir kompensasiya ödənilmir.

Gəncə şəhəri, Akademik Həsən Əliyev küçəsi, birinci döngə, ev 9-da yaşayan Cəfərov Mahir Cahangir oğlunun bu haqqda “Yeni Müsavat”a dedikləri:

“Bize 1 manat belə kompensasiya ödənilmədən, evimizdən zorla çıxardırlar. İcra nümayəndəleri zor gücüne camaatın emlakını daşıyır, evini müsadirə edir. Bizi aparıb şəhərin lap kənarında bir əraziyə köçürürlər. Həmin ərazi dənə normal yaşayış massivi var, nə də ki, yol. Yerdən çox kiçik evlər tikilib. Bizi həmin şəraitsiz evlərdə yaşamağa məcbur edirlər. Artıq bir çox qonşumuzun emlakları məcburi həmin əraziyə daşınib. Çoxu emlaklarının harada olmasına xəbərsizdir”.

Gəncə sakininin sözlərinə görə sükülən evlərin qarşılığında heç bir sənəd, müqavilə təqdim olunmur:

“İcra hakimiyyətinin nümayəndəsi gəlib bizimlə küçədə səhəbat edir. Bize deyilir ki, “Köçməlisiz, vəssalam!”. Başqa səhəbat edilmir, kompensasiyanın adı belə çəkilir. Halbuki, bundan əvvəl bir neçə dəfə iclas keçirib, biz vəd vermişdilər ki, köçürürlək evlərin qarşılığında hər bir ailəyə kompensasiya ödəniləcək. İndi isə bizim şikayətimizi dinləyən yoxdur. İnsanlar qan ağlayır. Aidiyyəti qurumlardan xahiş edirik, bu məsələdə bize yardımçı olsunlar”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşları Gəncə icra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, şikayətlə bağlı tezliklə yazılı surətdə cavab bildiriləcək.

□ Xalida GƏRAY,  
Musavat.com

## İşgalçi ölkədə seçki öncəsi ehtiraslar qızışır

**9** gün sonra Ermenistanda yeni, formal baş nazir seçkisi keçiriləcək. Ona görə “formal” ki, parlamentdəki həkim coxluğunun namizədi - president kimi solahiyət müddəti başa çatmaqdə olan Serj Sərkisyanın bu postu tutacağı şübhə doğurmur. Buna da işgalçi ölkənin parlamentli üsul-idarəye keçidi reallaşacaq və Sərkisyan yenə ölkədə əsas söz sahibi olacaq - bu dəfə baş nazir olaraq.

Xəbər verdiyimiz kimi, bu arada səlahiyətləri bitməkdə olan Serj Sərkisyanla bağlı Ermenistan hökumətində qapalı müzakirələr olub. Müzakirələrin yekununda Sərkisyanın eks-prezident kimi təminatı məsələlərinə baxılıb və... ona 3 futbol meydancası boyda həyətyanı sahəsi ilə birgə ev verilməsi, ömürlük yüksək pensiya kəsilməsi qərara alınıb. Beləcə, 2008-ci ilin martında 8 nümayişçini güllələməklə prezident kürsüsüne yiyələnmiş Serj Sərkisyan 10 il sonra sanki “qan tökmədiyi” üçün mükafatlandırılıb.

Sərkisiyana verilecek evin hökumətin bütçəsi ilə tikiləcəyi deyilir (Eks-prezident Leon Ter-Petrosyan da bu tip evlərdən birində yaşayır). Bundan əlavə, Serj Sərkisyanın 70 faizi miqdarda pensiya alacaq. Hazırda bu vəsaitin miqdarı 1930 dollar təşkil edir.

Lakin bu xəbər ölkədə etirazla qarışanıb, həkim rejimə qarşı ictimai qəzəbi daha da artırıb. Neçə-neçə evi, mal-mülkü, böyük sərvəti olan Sərkisiyana bunu haqq eləmədiyi bildirilir və sərt şəkildə qınanır, hətta aşağılanır. Səbəb kimi də onun Ermenistanı, erməni xalqını düşçərək elədiyi halda, hökumət üzvləri getməkdə olan prezident Serj Sərkisyanın dəbdəbəli yolasalma mərasimi düzənləyir və bu zaman təkcə şəxsi sədaqət nümunəsi yox, həm də yaltaqlıq və mütilik göstərirler. Əsliyənə anlaşılandır - Sərkisyan tezliklə ölkədə bütün hakimiyəti öz əlində cəmləyəcək baş nazir kreslosuna oturmağı hazırlaşır. O üzən də hökumətdə çətin ki, kimsə bu “yem yeri”ndən aralı düşmək istəyə. Ona görə də Sərkisyanın bele “diqqət” göstərilir”, - deyə yazıda ardınca vurğulanır.

\*\*\*\*\*

“Sərkisiyalar ailəsi çox milyonlu varidatlırlar sahibidir. Ancaq xisətlərindən qaynaqlanan tamahkarlıq hissi hər şeyi üstələyir və öz müddətini bitirməkdə olan prezident hökumətin ona bağlılığı daşınmaz emlakdan imtina edəmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenian report nəşrindəki dünənki məqalədə deyilir.

“Ermenistan hökumətindəki dünənki (srağagünkü - red.) toplantı növbəti dəfə ölkədəki hakim kriminal-oliqarxiyək rejimin daxildən nə dərəcədə cürdüyüünü, çulunu sudan güclə çıxaran xalqın qayğıları



## Ermənistən üçün kritik

### 9 gün - gerisayım başladı

“Təməhkar, cinayətkar, oliqarx Sərkisyan...” - Ermənistən prezidentinə ev verilməsi və yüksək pensiya kəsilməsi ictimai qəzəbi daha da artırıb; erməni nəşri: “Öz xalqına bunca bədbəxtlik gətirən Sərkisyan...”

ve problemlərindən nə dərəcədə ayrı düşdүünü nümayiş etdirdi. Ermənistən yüz minlərlə vətəndaşı çörək dalınca həmşəlik ölkəni tərk elədiyi halda, hökumət üzvləri getməkdə olan prezident Serj Sərkisyanla dəbdəbəli yolasalma mərasimi düzənləyir və bu zaman təkcə şəxsi sədaqət nümunəsi yox, həm də yaltaqlıq və mütilik göstərirler. Əsliyənə anlaşılandır - Sərkisyan tezliklə ölkədə bütün hakimiyəti öz əlində cəmləyəcək baş nazir kreslosuna oturmağı hazırlaşır. O üzən də hökumətdə çətin ki, kimsə bu “yem yeri”ndən aralı düşmək istəyə. Ona görə də Sərkisyanın bele “diqqət” göstərilir”, - deyə yazıda ardınca vurğulanır.

**Məqalədə daha sonra deyilir:**

“Hökumətin Sərkisyan ailəsi cinayət yolu ilə elədiyi milyardlar, gəlirlər hesabına xaricidə dəbdəbəli villa-lar, ad-sanlı restoranlar, məhmanxanalar, gecə klubları, şirkətlər alıb”.

**Erməni müellif sonda**  
**Serj Sərkisyanı sual və çağırış edir:** “Nədən sən ömürlük pensiyadan və İrvandakı evdən buncu yapışb qalmışın? Öz xalqına buncu bədbəxtlik gətirən və formal olaraq dövlət başçısı postunu tərk eləməkdə olan Sərkisyan öz pensiyasını xeyriyyəciliyə sərf eləmiş Xose Muxikin (Uruqvayın sabiq prezidenti - red.) yolu da gedə, aylıq

nal elementlərin dövlətle çülgalaşması görünməmiş miqyas alıb. Sərkisyan rejimi üçün hətta zahiri edəb normaları da qara qəpiklik dəyərde deyil və ölkənin talanlılığı üzərində varlanmaqdə davam edir. Bu gün Sərkisyan qardaşlarının hesabında milyardlarla dollar və avrolar topalanıb. Yerli biznes çoxdan həkim ailənin şəxsi xəzinəsi üçün “vərgilərə” turtdulub. Hər bir iş adamı istənilən anlaşmadan və ya gəlirdən yuxarıya faiz ödəyir. Monopoliya hesabına varlanan oliqarxlardan Sərkisyan ailəsinin bütçəsinə sanballı məbləğ ödəyirler. Yerli və xarici KİV-lərdə dəfələrlə dərc edilmiş jurnalist araşdırılmalarının neticələrinə görə, Sərkisyan ailəsi cinayət yolu ilə elədiyi milyardlar, gəlirlər hesabına xaricidə dəbdəbəli villa-lar, ad-sanlı restoranlar, məhmanxanalar, gecə klubları, şirkətlər alıb”.

\*\*\*\*\*  
**Erməni nəşrinin qeydləri:** nə ola bilsin, nə isə əlavə eləmeye dəymir. Yalnız bundan başqa: nə qədər ki, erməni xalqı, sadə ermənilər ölkədəki kriminal-oliqarxiyək rejimə, “Qarabağ klani”nə zülməne dözm göstərecəklər, vəziyyət yaxşıya dəyişməyəcək, əksinə bundan da pis olacaq. Taleyi dəyişmək üçün hələ 9 gün var. Bu 9 gün belə görünür, Sərkisyan üçün də kritik bir dönmə olacaq. Gerisayım başlayıb. Hərçənd, Serj Sərkisan artıq bir dəfə - 10 il önce (1 mart 2008) hakimiyətdə zor gücünə, qan gücünə qalmaq nümunəsi göstərib...  
□ “Yeni Müsavat”ın analitik xidməti

**M**artın 30-da Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclası keçirildi. Milli Məclis sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. Spiker Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzaladığını və Milli Məclis soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyəsinin olduğunu xatırlatdı. Daha sonra sədrin təklifi ilə Milli Məclis soyqırımı qurbanlarının xatirəsinin anılması üçün bir dəqiqəlik saygı duruşuna qalxdı.

O.Əsədov qeyd etdi ki, xüsusi iclasdakı müzakirələrin sonunda beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə müraciət qəbul ediləcək. Giriş nitqi zamanı spiker bildirdi ki, erməni işgəlçilərini dəstəkləyen qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasetinin 200 ilə yaxın tarixi var. O.Əsədov xatırladı ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürüdü: "Tarixin müyyəyen dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məhərətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin "böyük Ermenistan" xülyası Cənubi Qafqazda əhalisinin böyük fəlakətlərlə üzləşməsinə getirib çıxarıb. Erməni şovinistləri əle keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər. Onların vəhşi əməlləri nəticəsində 2 milyon insan öldürülüb. 1918-ci ilin mart soyqırımı bu cinayet əməllərinin yüksək zirvesi olub. Mart ayının cəmi 3 gün ərzində Bakı şəhərində 12 min-dən çox dinc əhali qətlə yetirilib. Xalqımıza qarşı düşmənçilik siyaseti sovet hakimiyyəti illərində davam edib. Tarix boyu soyqırımı aktlarına meruz qalmamızın əsas səbəblərindən biri düşmən qarşısında mütəşəkkil qüvvə kimi çıxa bilməməyimiz olub". O.Əsədov qeyd edib ki, Azərbaycan dövləti gündən-güne güclənir, inkişaf edir: "Bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş vermesinə en yaxşı təminatdır. Əminəm ki, Azərbaycan işgəl olunmuş torpaqlarını azad edəcək. Xalqımıza qarşı düşmənçilik edənlərin layiqli cavabı veriləcək. Prezident İlham Əliyev dəfələrə deyib ki, Zəngəzur, İrəvan və digər ərazilər Azərbaycanın əzəli torpaqlarıdır. İndiki Ermenistan Qəribi Azərbaycan torpaqları üzerinde yaradılıb. Bu, tarix faktıdır. Əminəm ki, tarix hər kəsə layiq olduğu qıyməti verəcək. Gec-tez haqq-ədalət yerini tapaçaq".

Deputat Rafael Cəbrayılov çıxış edərək soyqırımı abidəsinin qoyulması zəruretindən danışdı: "200 ilə yaxın bir müddədə soyqırıma meruz qalan xalqın mükəmməl soyqırımı memorial kompleksi olmalıdır. Azərbaycana gələn rəsmi şəxslər dən tutmuş, idmançılar qədər həmin abidəni ziyarət etməlidirlər". Deputat ermənilərin əməlliəti ilə bağlı beynəlxalq aləmə müraciət etməyi də vacib say-



Fazıl Mustafa söylədi. O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevdir: "Ancaq nədənse Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanlıqla yanaşılır. Hətta onun Novxanidəki ata ocağı uşaqlaşdırıcı kimi fəaliyyət göstərir. Niye onu muzeyə çevirmirik? Özümüzə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niye abidə qoyurlar? Belə yanaşma olmaz axı".

Deputat Cavanşir Feyziyev dedi ki, 100 il bundan əvvəl, 1918-ci ilin martında minlərlə azərbaycanlı əvvəlcədən düşünləmiş soyqırımı hadisələrinin qurbanlarına çevrilib: "1918-ci ildə regionda sülh yaratmaq na-

çox uğurla həyata keçirilir. Bu gün reallıqları dünyaya çatdırmaq əsulları məhz beledir".

Müzakirələrdən sonra 31 Mart azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın bəyanatı qəbul olundu. Sənədi Milli Məclisin sədr müavini Bahar Muradova təqdim etdi. Bəyanatda deyilir: "1918-ci ilin mart-aprel aylarında Bakı sovetinin mandati altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla töredilmiş soyqırım cinayətlərindən 100 il keçir. O dövrə Bakı şəhərində, eləcə da Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sahənin etnik-dini mənsubiyətinə görə məhv edilmiş, yaşayış məntəqələrinin dağdırılması, mədəniyyət abidlərinin, məscidlərin, qəbiristanlıqların yer-

## Parlamentin soyqırıma dair

# XÜSUSİ İCLASINDA SENSASİON ÇIXIŞLAR

Fəzail Ağamalı nazir Elmar Məmmədyarovu istefaya çağırıldı; akademik Yaqub Mahmudov bəzi məmurların Şaumyanı müdafiə etdiyiini açıqladı; Milli Məclis müzakirələrdən sonra yekun bəyanat qəbul etdi

di: "200 ilə yaxın müddədə ermənilərin soyqırımı əməlləri 1948-ci ilin dekabrında qəbul olunan beynəlxalq konvensiya və bunun əsasında Cinayet Məcallesində əksini tapan maddəyə uyğundur. Bu soyqırımlar qəddarlıqla görə klassik soyqırımlarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə əsasından istifadə edir, meyitlərin üzərində işgəncələrin dünyada tablığı və haqqının tanınması üçün Azərbaycan prezidentinin müyyəyen etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: "Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin".

R.Cəbrayılov bildirdi ki, indi əsas məqsəd 200 il ərzində töredilən soyqırımı dünəyaya tanıtmaq namına daha çox işlər görmək olmalıdır: "Bununla bağlı əsərlər yazılıb, təhqiqatlar aparılıb. Prezidentin elə bir çıxışı yoxdur ki, erməni soyqırımının ifası haqqında danişmasın. Siz də mənimlə razılışasınız ki, fəaliyyət peşəkarcasına aparılanda daha böyük uğurlara nail olmaq mümkündür. 200 ilə yaxın bir müddədə soyqırımına məruz qalsaq da, Qubada olan memorial kompleksi istisna olmaqla, nə digər abidə, nə də soyqırımı muzeyimiz var. Azərbaycana gələn rəsmilər ümummilli lider Heydər Əliyev və Şəhidlər Xiyabanını ziyarət edir. Bu çox gözəldir. Fikrimcə, Şəhidlər Xiyabanı bazasında soyqırımı muzevi və ya abidə yaradıla bilər. Bu Şəhidlər Xiyabanının daha çox haqqı var. Çünkü 1918-ci ilde öldürülən soydaşlarımızın bəzisi orada dəfn edilib".

Deputat Rafael Hüseynov isə həmkarının təklifine cavab olaraq dedi ki, Azərbaycanda Soyqırımı Muzeyinin yaradılması istiqamətində işlər aparılır. "Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycanda Soyqırımı Muzeyi yaradılacaq".

Deputat Fəzail Ağamalı isə parlament gözlənilməz teşəbübüslü çıxış etdi. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımıya və bunun əsasında Cinayet Məcallesində əksini tapan maddəyə uyğundur. Bu soyqırımlar qəddarlıqla görə klassik soyqırımlarından fərqlənir. Hər dəfə ermənilər daha qəddar adam öldürmə əsasından istifadə edir, meyitlərin üzərində işgəncələrin dünyada tablığı və haqqının tanınması üçün Azərbaycan prezidentinin müyyəyen etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: "Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin".

Deputat, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə dedi ki, Milli Məclis Dünəy Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir: "Milli Məclis müraciət etsin ki, buna hüquqi qiymət verilsin". O bildirdi ki, bu gün Xocalı Soyqırımı töredən qatılardır həyətə yaşayırlar: "Bu soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir: "Milli Məclis Dünəy Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir".

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermir. Ancaq erməni daşnak-Njdeyə abidə qoyanda deyirik ki, ona niye abidə ucaldılar?" Bu fikirləri isə deputat

Y.Mahmudov ardınca sensasional fikirlər söylədi. Bildirdi ki, Azərbaycan presidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlerinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxbılar: "Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bildirdik ki, "Sahil" bağındaki "26-lar" adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxt Azərbaycan prezidenti çox cəsaretlə addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı. Mən özüm şəxşən həmin qazıntınlarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müyyən olundu ki, onların arasında Stepan Şaumyanın yoxdur. Çünkü oradan çıxarılan cesədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi. Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrə biz bunları hər birini dünyaya çatdırırdı".

Akademik dedi ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb: "Bu, faktdır. Birim jurnalist araşdırması neticəsində Kərkükde Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxmışdır. Yəni bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifsasında Azərbaycan prezidentinin xüsusi rolü var".

"Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermir. Ancaq erməni daşnak-Njdeyə abidə qoyanda deyirik ki, ona niye abidə ucaldılar?" Bu fikirləri isə deputat

İə-yeksan edilməsi "Böyük Ermenistan" xülyası naməni erməni şovinistlərinin xalqımıza qarşı mərhəle-mərhəle həyata keçirdiyi etnik təmizləmə siyasetinin en qanlı sehifələrindən birini təşkil edir. Bakı quberniyasında başlanan kütləvi qətlər və talanlar, daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrvanda və Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. 100 minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olub".

Bəyanatda Dağlıq Qarabağın ermənilərin tərəfindən işgalı vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib. Milli Məclis tərəfindən beynəlxalq təşkilatara, dünya dövlətlərinə ünvanlanan müraciətdə daha sonra bildirilib:

1. Gələcəkdə erməni şovinistlərinin ve onların havadarlarının azərbaycanlılara qarşı töredikdən işgal vurğulanıb, insanların qətlə yetirildiyi, işgəncələrə məruz qaldığı bildirilib. Milli Məclis tərəfindən beynəlxalq təşkilatara, dünya dövlətlərinə ünvanlanan müraciətdə daha sonra bildirilib:

2. Gələcəkdə soyqırımı cinayətlərinin cəzasız qalmamasının təsiri beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini başa çatdırırsınlar.

3. Azərbaycan xalqına qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışının beynəlxalq hüquq normaları və prinsipləri xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlerinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllin kömək göstərisinlər. Bəyanat səsverməyə çıxarılaraq qəbul olunub.

□ Elşad PAŞASOVY,  
"Yeni Müsavat"






# KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

# 2018

-ci ilin 3-cü ayı da tarixə qovuşur. Təəssüf ki, bu ilin 1/4-i də Qarabağ danışığında əhəmiyyətli tərənnüslə yadda qalmadı. Bir neçə gündən sonra isə "4 günlük aprel müharibəsi"nin ikinci ildönümü tamamlanacaq. Əlbəttə, bu, o demək deyil ki, iki-üç gündən sonra mütləq hərbi əməliyyatlar bərpa olacaq. Bu, baş verə də biler, bilməyə də. Ancaq məsələ ondadır ki, sülh prosesinin dalanda qalması müharibəni hər an qaçılmaz edir - istər aprel ayı olsun, istərsə də ilin digər ayı və ya mövsümü.



Başqa sözlə, müharibə gələndə yaya, qışa baxmaya-  
caq. O, əlçatmaza çevrilən  
böyük sühün yegane və la-  
büd alternativi kimi gələcək.  
Odur ki, xüsusən də ATƏT-in  
Minsk Qrupunun həmsədrələri  
prosesi ölü nöqtədən çıxarıb  
irəli aparmaq barədə ciddi  
düşnüb-dəşinmalıdır.

Sözsüz ki, aprel ildönümü  
ərefəsi gərginlik artacaq. Azərbaycan tərəfi düşmənə  
hərbi karakterli hansısa növbəti  
yaddaqalan xatırlatma da  
edə bilər. Ancaq Azərbaycanda  
başa çatmayan prezent  
seçkiləri işgalçıya qarşı böyük  
cəza əməliyyatını hələlik istisna  
edir. Aprelin 11-dən sonra

ise Azərbaycan üçün müharibəni qeyri-mümkün edən heç bir daxili siyasi motivi qalma-  
yacaq.

\*\*\*\*\*

Maraqlıdır ki, bu arada  
üç həmsədr dövlətdən biri  
olan Fransanın xarici işlər  
naziri Jan Batist Lemuel  
İrevana gəlib. "Yeni Müsa-  
vat" xatırladır ki, ötən il - 4  
günlük aprel müharibəsinin  
1-ci ildönümündə vasitəcılər  
Azərbaycana və Ermənistana  
səfər edərək hərbi qarşı-  
durma riskini minimuma en-  
dirməyə çalışmışdır. Ola  
bilsin bu dəfə də eyni taktika  
izlənsin. Yeni Fransa XİN  
başçısının Bakıya da səfər

# Qarabağ



## Sülh danışıqlarını imitasiyad zamanı bitir - kritik Gelişmə

Qarabağla bağlı silsilə növbətçi görüşlər və bəyanat  
mərhələsi başa çatır; Moskva və Vaşinqton müharibəni  
önləmək üçün ənənəvi yanaşmanı dəyişəcəkmi?..

edərək, atəşkəslə bağlı zə-  
manet almağa çalışması is-  
tisna deyil.

Ancaq belə zəmanətlər nə  
vaxtadək işə yarayacaq?  
Əgər əsas hədəf işğal rejimi-  
ne son qoymaq yox, atəşkəs  
rejimini saxlamaq olacaqsə, o  
zaman belə zəmanətlərin heç  
bir önəmi qalmayacaq. Çünkü  
həlli uzanan problem nə  
olsun-olsun, özündə müharibə  
riski daşıyır. Vəziyyəti mürəkkəb  
kəblələrdən məqamlardan biri  
də işgalçı Ermənistənətən atəş-  
kəsdən sui-istifadə edərək ra-  
dikal mövqeyə köklənməsidir.  
Ermeni rəsmilərinin son bəy-  
nat və açıqlamaları buna şübhə  
yeri saxlamır.

Əksər analitiklərə görə,  
aprelin 9-da Ermənistanda  
baş tutacaq yeni baş nazir tə-  
yinatından, parlamentli  
üsul-idarəyə keçidən sonra  
da rəsmi İrəvanın Qarabağ-  
dair mövqeyi dəyişməz qala-  
caq, yeni maksimalist və təxri-  
batçı xarakter daşıyacaq. Çünkü  
problemən nizamlanmasına  
əsas cavabdeh olan  
qüvvələr - Serj Sərkisan və  
onun parlamentdəki hakim  
partiyası öz mövqeyini saxla-  
yacaq.

Bu isə Azərbaycanla yeni  
və daha böyük hərbi qarşıdurma  
riski deməkdir. Ona görə  
"daha böyük qarşıdurma riski"

ki, artıq Bakıda erməni tərəfi  
ilə dinc, produktiv danışıqlar  
aparmağın heç bir mənasının  
qalmadığı haqda möhkəm  
əminlik hasil olacaq. Böyük  
əhtimalla, belə də olacaq ve

Azərbaycan öz siyasi ömrünü  
uzatmış Sərkisan rejimi ile  
ənənəvi temas siyaseti apar-  
mayacaq, şəkil çəkdirmek  
xetrinə, danışq xetrinə danış-  
ıqlara getməyəcək.

Demək, nəticə etibarilə ar-  
tan müharibə ehtimalı ilə bağlı  
en çox vasitəçi dövlətlər, xü-  
susən də Rusiya və ABŞ na-  
rahatlıq keçirməli olacaq. Ru-  
siya və ABŞ arasında münasibət-  
lər isə getdikcə daha da  
gergiyətli məqamlardan biri  
də işgalçı Ermənistənətən atəş-  
kəsdən sui-istifadə edərək ra-  
dikal mövqeyə köklənməsidir.  
Ermeni rəsmilərinin son bəy-  
nat və açıqlamaları buna şübhə  
yeri saxlamır.

Dəqiq olur ki, Moskva əlində mühüm və  
bənzərsiz riçaqlar ola-ola  
konfliktə bağlı ənənəvi siya-  
setinə hələ ki, ciddi dəyişiklik  
eləməyə hazırlaşmış. Söhbət  
həm də Azərbaycanı və Er-  
mənistəni silahlandırmaqla  
tərəflər arasında guya "hərbi  
balansı" saxlamaq, onları öz  
nüfuz dairəsindən uzağa get-  
məyə qoymamaq taktikasını  
dan gedir. Rusyanın növbəti  
100 milyonluq kredit tranşı  
qarşılığında bu il Ermənistana  
yeni silah partiyası verməye  
hazırlaşması buna əyani sü-  
buttdur.

Başqa sözlə, Kreml yene  
münaqişənin həllinin deyil, sırf  
öz monopoliyası çerçivəsində  
idarə olunmasını hədəf götütür ki, bu da yenə bölgədə  
uzunmüddətli sülhü yox, bö-  
yük müharibəni yaxınlaşdırır.  
Məsələ də bundadır ki, Qara-

bağla bağlı növbətçi görüşlər  
və bəyanatlar limiti artıq tüke-  
nib. Bundan sonra yeni, möv-  
cud real illər ciddiye alan  
konstruktiv yanaşmaya ehti-  
yac var. Bəs Moskva və Va-  
şinqton müharibəni önləmək  
 üçün ənənəvi yanaşmanı də-  
yişəcəkmi? Regionda sülh,  
yoxsa müharibə şansının üs-  
tün geləcəyi mehz bu sualın  
cavabından asılı olacaq.

\*\*\*\*\*

Bu xüsusda supergüt ola-  
raq ABŞ-in üzərinə də məxsusi  
missiya düşür. Ancaq hələ  
ki, Tramp administrasiyası  
Qarabağla bağlı əvvələ  
bəyənəkliyətə baş verəcə  
görünmür. Yeri gelmişkən, artıq  
Amerikanın ölkəmizdəki  
səfiri Robert Sekutanın səlahiyyət  
müddəti başa çatır. Öl-  
kəsinə qayıtmazdan önce o,  
Qarabağ mövzusunda da da-  
nişib.

"Səfir olduğum dövrde  
Dağlıq Qarabağ münaqişəsi  
ile bağlı göstərdiyim səyələr  
barədə onu demək istəyirəm  
ki, biz rəsmi Vaşinqtonu burada  
olan vəziyyət barədə mü-  
təmadi məlumatlandırmışq".  
Diplomat bu sözleri "Amerika-  
nın səsi" radiosuna müsahibə  
bəsində deyib.

Səfirin sözlərinə görə,  
konfliktin həllinin mövqeyin-  
den asılı olmayıaraq, her bir  
azərbaycanlı üçün çox vacib  
olduğunu da diqqətə çatdırıb-  
lar: "Mən ölkədə olduğum üç  
il ərzində məcburi köckün ic-  
maları ilə əlaqə yaratmaq və  
onlarla görüşmek üçün hemi-

şə sey göstermişəm. 1992-ci  
ildən bəri ölkə ərazisindəki  
məcburi köckün icmaları  
fürsət 16 məktəb inşa etmiş.  
17-ci məktəbin inşası isə ha-  
zırda davam edir. 1992-ci il-  
den bəri ABŞ hökuməti azə-  
baycanlı məcburi köckünlerin  
heylət şəraitinin yaxşılaşdırıl-  
ması üçün 123 milyon ABŞ  
dollarından artıq yardım gös-  
tərib. Bizim yeni bir təşəbbü-  
sümüz var ki, bu, "Amerika  
refləri" adlanır. Bu təşəbbüs  
çərçivəsində məcburi köckün  
icmalarında ailələrə, xüsusilə  
uşaqlara kitablar ianə edirik.

Hesab edirəm ki, məcburi  
köckün icmaları ilə təmasları-  
nın davam etdirilməsi çox  
vacibdir. Bir vacib məqamı da  
qeyd etmək istəyirəm ki, baş  
vermiş hadisələrlə bağlı keç-  
mişdən öyrənmək, baş ve-  
rənləri anlamaq ne dərəcədə  
vacibdir, gələcək barədə  
düşünmək və gələcəyə bax-  
maq da o dərəcədə vacibdir",  
- deyə amerikalı səfir əlavə  
edib.

Lakin azərbaycanlı qaç-  
qın-köckünlərə humanitar  
yardım öz yerində. Bundan  
qat-qat vacibi ABŞ-in Dağlıq  
Qarabağ məsələsində ədalət-  
li mövqe tutması, Azərbayca-  
nın haqlı mövqeyini dəstek-  
ləməsi, separatçılıq münasibət-  
də "ikili standart" siyase-  
tindən imtina etməsidir. Əf-  
sus ki, erməni separatçılı-  
rinin başçısı Bako Saakyanın  
tezəcə başa çatan Amerika  
səfəri bu yönələ nikbin olma-  
ğı imkan vermir...



### ATƏT baş katibi Moskvada Qarabağı müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş  
katibi Tomas Remingerlə görüşəcək. Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifininqdə bildirib.

Zaxarova görüşün aprelin 5-də Moskvada baş tutacağına  
söyləyib. Görüşdə ATƏT-in Dağlıq Qarabağ, Dnestryanı və  
Ukrayna münaqişələrinin həllində rolü ilə bağlı müzakirələr  
aparılaçğı. Tomas Reminger Rusiya XİN-in təşkil elədiyi VII  
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının işində iştirak  
eləmək üçün Moskvada olacaq.



## İki korafəhm ərəbin mahnısı

Samir SARI

Dögma, əziz Bakımda bir cavan oğlanla bir qadının avtobusda dalaşlığı gün uzaq İsveçdə də bənzər bir hadisə baş verib. Olayların hər ikisi videolentə almış. Sizi bilmirəm, mən ikisində də baxmışam.

Düdü, bizdəki olaya münasibət qarmaqarışdır. Xalq ikiyə bölünmüş durumdadır. Hətta ictimai yerdə xanıma əl qaldıran cavanı müdafiə edənlər də var. Xalq ikiyə bölünmiş çat "cavanlar-qocalar" cəbhəsinə aiddir. Gənclər hesab edirlər ki, yaşlılara yer düşmür. Yaşlılarda hesab edirlər ki, cavanlar ayaq üstə getməlidirlər.

Bu məsələyə hətta gender məsələsi prizmasından baxanlar da çıxdur. Qadınların çoxu cavan oğlan tərəfindən vurulan qadına qahmar çıxırlar. İstisnalar da var. Bəzi gənc xanımlar hesab edirlər ki, gənc haqlıdır. Nesillərarası qovğadır, nədir. Hərçənd məsələyə insaniyyat və qanunçuluq, bir az da nezakət qaydaları prizmasından baxmaq lazım idi. Amma bu heç.

Ən maraqlı Stokholmda ictimai nəqliyyatda baş verən davadır.

Bu davada yer alanların hər ikisi İsveçdə miqrantdır, bildiyiniz "gelmə" adlandırılardandır. Hər ikisi kişidir, demek olar ki, eyni yaşıdadırlar, hər ikisi ərəbdır, amma hər ikisi eyni ölkədən deyil, bir İraqlıdır, o biri tunislı.

Onların hər ikisi metro vagonunda boş yerde oturublar. Təsadüfən o boş yerlər yanaşı olub. Və yəqin ki, bir-birlərini də ilk baxışdan tanıyıblar. Sağdakı bilib ki, sondağı ərəbdır. Soldakı da anlayıb ki, sağdakı ərəbdən başqa biri deyil. Nigeriya zənciləri min adamın içinde bir-birlərini necə tanıyalarsa, onlar da eləcə.

Əgər onlardan biri ayaq üstə, digəri oturmuş olsayıdı, demek olardı ki, ərəblər yer üstündə dalaşıblar. Ancaq məsələ elədir ki, hər iki oturulu gedən sənişin gerçəkdən də yer üstündə dalaşıllar - sadəcə İsveçdəki yerə görə.

Düşünmək olar ki, qurbanə rastlaşmış iki əreb tanış olduqdan sonra "biz bir millet - iyirmi dövlət" ritorikasında başlayacaq, "bu kafir avropalılar qələt eləyir, Avropa əvvəl-axır bizim olacaq"la davam edəcək, axırdı da "ərəbin ərəbdən başqa dostu yoxdur" deyib ayrıla-caqlar.

Amma bunlar bir-birinin haralı olduğunu bilən kimi sübut edirlər ki, ərəbin ərəbdən başqa düşməni yoxdur.

Soldakı deyir ki, gündəyməzini götür, rədd ol get müharibə eləyen öz ölkəne - İraqa. Sağdakı nervilənir, bəsən burda nə edirsən, dədənin ölkəsidir.

Tunisli deyir ki, kül sizin başınıza, heç bayrağınız da yoxdur.

İraqlı bu yerde nəsə pis söz deyir, dublyaj edənlər bu cür ifadələri adətən "canınız cəhənnəmə" kimi tərcümə edirlər, amma başqa sözdür.

Tunisli kimirir, deyir, bizim tariximiz var, amma sizin heç bir şeyiniz yoxdur.

İraqlı demir ki, bizim Səddam Hüseynimiz vardi, deyir, bəsən sizin tarixiniz də, bayrağınız da belə-bele olsun.

Tunisli dilini qarnına qoymur, deyir, sənin geri döñecək ölkən belə yoxdur, guya özünü var.

İraqlı da azacıq aşın duzu çıxmır, aydırır ki, sən burada parazit kimi yaşayırsan (guya özü taxıl əkib-becərir, mədəndə kömür çıxarıır).

Tunisli patriot biri olaraq deyir, mənim ölkəm Tunis sənin ölkəndən yaxşıdır.

İraqlı o qədər patriot olmasa da hiss olunur ki, kosmopolitdir, deyir, elədirdə, burda nəzərsən, ölkən yaxşırısa, öz ölkənən get.

Axırdı tərəflər bir-birinin üzüne tüpürür, dalaşır, yumruqlaşırlar. İsveçlilər tökülsüz onları ayırrı.

Belə məlum olur ki, bu, klassik "qonaq qonağı istəməz, ev yiyəsi heç birini" durumudur. Amma bir məsələ var ki, ev yiyəsi hələlik harayçılıq edir, qovğanı videoya çekir, dalaşanlara "rədd olun, gedin, öz meridian və paralellərinizdə dalaşın" demir.

Nə etmək olar? Yaşayış uğrunda global mübarizə gedir. Ona görə də eyni millətin, eyni şəhərin, hətta eyni məhellənin, eyni ailənin üzvləri arasında dava-dalaşlar qələməzdir. Çox da ürəyinize salmayın, dərd çəkməyin, imkanınız varsa, video çəkin, baxaq müzakirə edək, başımız qarışın.

**A**zərbaycanın əsas ticarət tərefdaşları olan qonşu Rusiya və Türkiyədə son günler milli valyutalar ABŞ dolları qarşısında kəskin dəyrət itirib. Səbəb qlobal valyuta bazarlarında Amerika valyutاسının bahalashması, həmçinin, Türkiye-Qərb münasibətlərinin gərginləşməsi göstərilir.

Rusyanın Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsi və son olaraq rus diplomatların bəzi Avropa ölkələrindən geri göndərilməsi rublun dollar qarşısında dəyərsizləşməsinə səbəb olub. Bəs görəsən, Azərbaycan üçün iqtisadi baxımdan əhəmiyyətli olan bu iki ölkədə dolların bahalashması manatın məzənnəsinə necə təsir göstərəcək?

Onu da qeyd edək ki, dolların dünya bazارında ilin sonuna dək möhkəmlənməsi gözlənilir. Çünkü ABŞ-in Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini bir neçə dəfə artırıbilər. Bu il artım tempinin ötenilki ilə müqayisədə daha çox olacağı proqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampin vergi İslahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları da dolların bahalashmasına xidmət edir. Nəticədə il ərzində dünya bazarında bahalashan manat dollarara da təzyiqləri artırıbilər. Belə olun halda manatın məzənnəsində kəskin ucuzlaşma mümkündümü? Bunun olmaması üçün Mərkəzi Bank nə etməlidir?

**İqtisadçı ekspert Vüqar Bayramov** "Yeni Müsavat" a bildirdi ki, iki qonşu ölkədə dolların bahalashması manata təzyiqi artırıbilər. "Türkiyədə lirənin dəyərdən düşməsi birbaşa bu ölkə ilə Qərb arasındaki münasibətlərin gərginləşməsi, eyni zaman da ticarət müharibəsinin Türkiyəyə təsir etməsi ilə bağlıdır. Artıq dünyadakı ticarət müharibəsi bir çox ölkələrə, o cümlədən Türkiyəyə təsir göstərir ki, bu da nəticə etibarilə lirənin dəyərsizləşməsinə səbəb olub. Bu kontekstdə biz eyni zamanda Rusiya rublunun məzənnəsində ucuzlaşma müşahidə edirik. Bu isə Amerikanın Rusiya qarşı sanksiyaları genişləndirməsi, eyni zamanda Böyük Britaniyadan sonra digər Avropa ölkələrinin Rusiya diplomatlarını geri göndərməsi bütövlükdə qonşu ölkə ilə Qərbin münasibətlərinə gərginliklər bağlıdır".

**İqtisadçının sözlərinə görə, FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözətlər**in Azerbaycan valyutaların də Azerbaycan valyu-



## Dollar bahalashmaqda davam edəcək: manatı necə qoruyacaq...

**Vüqar Bayramov:** "Mərkəzi Bank məzənnəsi siyasetinə yenidən baxıb dəyişikliklər etməlidir"



**ta bazarına təsiri ola bilər:** 1,5 milyard dollarlıq qeyri-neft ixracatımızın təxminən 530 milyon dolları Rusyanın payına düşür. Türkiye qeyri-neft ixracatında ikinci əsas ticarət tərefdaşımızdır. Hər iki ölkənin milli valyutalarının ucuzlaşması manata təzqiyi artırır. Çünkü nəticə etibarilə bu qeyri-neft ixracatımızın faktorlarla bağlı olacaq. Burada birmənali şəkil-də neftin dünya bazarındaki qiyməti önemli olacaq. Çünkü Azerbaycan ixracatının hədə təxminən 85 faizini enerji məhsulları təmin edir ki, bu da ölkəyə daxil olan valyutanın həcmində enerji sektorunun dominant rol oynamasından xəbər verir. Nəticədə neftin qiyməti manatın məzənnəsi üçün çox vacibdir. Ona görə də, qonşu ölkələr olan Rusiya və Türkiyədə milli valyutaların məzənnəsi manatın kursu baxımdan arzuolunan deyil".

**Vüqar Bayramov onu da vurğuladı ki, manatı gələcəkdə kəskin devalvasiyyaya uğramadan sığortalamaq üçün məzənnənin müəyyən interval daxilində dalgalanmasına şərait yaratmaq lazımdır:** "Ancaq yənə də Mərkəzi Bankın mövqeyi həllədicidir. AMB hələ də manatın məzənnəsinin

müəyyənleşməsinə əsas rola malik olan qurumdur. O baxımdan növbəti dövrde manatın məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Biz təklif edirik ki, Mərkəzi Bank üçün müəyyən bir interval olsun. AMB-nin məzənnəni stabil olaraq 1.70 müəyyənleşdirməsi, faktiki olaraq son 1 ilde bazaarda məzənnə intervalının olmaması psixoloji baxımdan heç də arzuolunan deyildi. Təbii ki, məzənnənin stabil olması yaxşı bir haldır. Ancaq müəyyən interval daxilində stabilleşməsinə və valyuta bazarının bunu uyğunlaşdırmasına çox ehtiyac var. Məsələn, Rusiyada bu praktikadan daha çox istifadə olunur. Ancaq Azerbaycan praktikasında da haçox "fiks" rejim müəyyənleşdirdi. Intervalın olması isə imkan verədi ki, bazar proseslərə adekvat reaksiya verə bilsin. Belə olun halda hər hansı qlobal dəyişiklik zamanı bazarın keşkin reaksiyası olmazdı. Ona görə də düşünürəm ki, Mərkəzi Bank da məzənnə siyasetinə yenidən baxıb dəyişikliklər etməlidir. Çünkü əvvəl məzənnənin olması, heç də böyük olmayan interval daxilində kursun dəyişməsinə ehtiyac var. Ki, manat da buna əvvəl reaksiya verə bilsin və bu tip reaksiyalar bazaqdakı tərazlığa mənfi təsir göstərməsin".

□ **Nərgiz LİFTİYEVA,**  
**"Yeni Müsavat"**

Martin 29-da Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda iki ölkə arasında avtomobil istehsal üzrə yeni şirkətin yaradılması barədə müqavilə imzalanıb və dövlət başçılırmın iştirakı ilə iddə 10 min məşin istehsal etmək gücündə olan birgə zavodun açılışı baş tutub.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsinin inşa olunan "Xəzər" zavodu "Azərmaş" ASC və "İran Khodro" şirkətlərinin birgə müəssisəsidir. Şirkətdə 75% pay Azərbaycana, 25% pay isə İrana ("Xodro" şirkətinə) məxsusdur.

Birgə avtomobil zavodunda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq. Zavodun ümumi investisiya dəyəri 15 milyon dollar və müəssisədə 300 nəfərin işlə təmin olunması planlaşdırılır.

Xatırladaq ki, daha once də iki ölkənin əməkdaşlığı ilə 2005-ci iddə Şamaxıda "Azsamand" zavodu avtomobil istehsal etməye başlamışdı. Lakin bu avtomobiller daxili bazarda özüne yer tutma bilmədiyindən zavodun fəaliyyəti dayanmışdı.

Bəs gərəsən, bu dəfə Neftçalada "Xəzər" avtomobil zavodu uğur qazana bileyəcmi? Bu müəssisənin fəaliyyətə başlaşmasının Azərbaycan iqtisadiyyatı üçün hansı əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı "Yeni Müsavat"dan danışan Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, iqtisadçı ekspert Anar Rzayev bildirdi ki, Neftçalada yeni avtomobil zavodunun açılmasının iqtisadiyyatımız üçün əhəmiyyəti böyükdür: "Birinci, bu, yeni iş yerlərinin açılması deməkdir. İkinci, İran kimi böyük bir qonşu ölkə ilə iqtisadi əlaqələrimiz genişlənir. Diger tərəfdən iqtisadiyyatımızı yeni sərməyə qoyulur, istehsal

# Neftçala avtomobil zavodu hansı məşinləri istehsal edəcək?

iqtisadçılar yeni avtomobil zavodunun perspektivi ilə bağlı müxtəlif fikirlər səsləndirdilər



müəssisəsi yaradılır. Bu avtomobil zavodunun istehsalala başlaması müəyyən qədər idxlərin əvəz edilməsinə şərait yaradacaq. Həmçinin ölkəmizdə avtomobil istehsalının artması gələcəkdə ixrac potensialının da yaranmasına gətirib çıxara bilər. Bütün bu faktorlar birlikdə zavodun iqtisadi şəmərsini artırıra.

A.Rzayevin sözlərinə görə, bu zavodun məhz Neftçalada fəaliyyət göstərməsi regionun inkişafına da müsbət təsir göstərəcək: "Diger bir nüans odur ki, bu müəssisə Bakıda yox, regionda

tehsil etdiyi məhsul regional bazarla yer tutmağa kifayət edir, bu artıq çox böyük hadisədir".

**İqtisadçı ekspert Rəşad Həsənov** isə hesab edir ki, yeni avtomobil zavodundan ciddi nəticələr gözləmək doğru deyil: "Yenə oxsar sehvələr yol verilir. Azərbaycana, özellikle də zəif inkişaf etmiş istehsal sahələrinə, avtomobil sənayesinə xarici investisiyanın cəlb edilmesi ehəmiyyətli məsələlərdən biridir. Ancaq digər bir parametr də təcrübə və məhsulun ixrac edilməsi məsələsidir. Əger biz keyfiyyətli və xarici bazarda rəqabətə cavab verən məhsul istehsalını təmin edib, bu məhsulların gələcəkdə dünya bazarında yer tutmasını istəyirik, bəzən daha böyük imkanları olan və daha böyük bazarla malik olan şirkətləri hədəfləməliyik. Bizim hədəf qruplarımız bu gün dünya bazarında özüne yer tutmuş şirkətlər olmalıdır. Ancaq onların istehsal etdikləri məhsulların Avrovadadək tətbiq olunması ehtimalı yoxdur. Xarici bazarda bu hansı ölkələrə satılma bilər. İkinci, üçüncü dərəcəli avtomobillər Rusiya özü yetərinə istehsal edir, İranda da avtomobil istehsalı var. Bu ölkələrde Azərbaycan avtomobiləri orada ne üçün tələbat olsun? Xarici bazarda Neftçala Avtomobil zavodu problemlərlə qarşılaşacaq. Bu haqda düşünməyə ehtiyac var. Yeni bəndin yaradılması, müasir teleblərə uyğun keyfiyyət standartlarının tətbiq edilməsi və qiymət siyasetinin ilkin mərhələdə bazarın genişləndirilməsinə hədəfləmək yolu ilə bu avtomobil zavodunun dayanıqlı istehsal imkanlarını təmin etmək olar".

zavodun fəaliyyəti dayandırı. Burada istehsal olunan avtomobilərin qiymətinin aşağı olmasına baxmayaraq, insanlar onu almağa üstünlük vermirdilər. Çünkü bu avtomobilər keyfiyyət baxımından xaricdə istehsal olunan alternativlərindən çox geride qalırdı. İnsanlar Almaniyada istehsal olunan və 20 il istismar olunmuş avtomobili almağa üstünlük verirlər, bunun üçün müəyyən vəsaitdən keçməsi razıdırılar, nəinki Şamaxıda istehsal olunan avtomobilin alınmasında. Nəticədə zavod fəaliyyətini dayandırdı.

**İqtisadçının sözlərinə görə, oxsar təcrübə Naxçıvanda da müşahidə olundu:** "Naxçıvan avtomobil zavodunun Çinlə əməkdaşlıq sayesində istehsal etdiyi məhsullar bu şəhərdə taksi fəaliyyəti ilə məşğıl olanlara məcburi şəkildə satılırdı. Bundan əlavə, dövlət sifarişi əsasında, özellikle də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin eli lərin avtomobile təmin edilməsi proqramı çərçivəsində verdiyi sifariş əsasında satılırdı. Ancaq biz fərdi insanların Naxçıvan avtomobil zavodunun istehsal etdiyi avtomobilərini almamasını müşahidə etmirik. Nəticədə dövlət

□ Nərgiz LİFTİYEVA  
"Yeni Müsavat"

# Məhəmməd Hadi küçəsində "ölüm xəndəyi" qazılıb

Ukrayna dairəsi yaxınlığında hər an faciə baş verə bilər

**B**akının Xətai rayonu ərazisində, Ukrayna dairəsindən Məhəmməd Hadi küçəsi istiqamətinə yolu yenə qazıblar. Kim qazıb, niyə qazıb, bilinmir. Sadəcə, hamar yolu qazıblar və çıxıb gediblər. Yol qazanlar nə düşünlərlər, bilinmir. Qazıntı işləri nəyə görə aparılır, bunu ətrafda bilən yoxdur. Bunu bildirən lövhə də ərazidə gözə daymir. Camaat yol qazanların nədən belə bir tosərrüfatlı etdiklərinin möqsəd, məramını bilmirlər. Ətrafdaşı binalarda yaşıyanlar deyir ki, küçən bir tərəfindən keçən ilin bu günlərində qazıntı işləri aparmağa başlayıblar.

Bu ilin evvelində isə gəlib Ukrayna dairəsine qədər çıxıblar. Taksi sürücüləri deyir ki, ərazidə su xətti çəkirlər, yoxsa qaz xətti çəkirlər bilinir və bunun onlar üçün elə də əhəmiyyəti, fərqi yoxdur. Əsas odur ki, gedidi-gelişə mane olurlar. Yolu daraldıb, birtərəfli ediblər. Səhərlər və axşamətərəfli burada tixac əmələ gelir. Hamısı da bu yönəmsiz, ləng apılan təmərə görədir.

"Bir həftədir ki, burada iş getmir. İşləsyedilər, artıq iş bitirmiş olardı. Buz də rahat gedib-gələrlər. Siz hələ sakit vaxtda gəlmisiniz. Axşam saatlarında burada dayanmaq olmur. Tixac yaranır, maşınların sıqnal səsi adamı deli edir. Burada iş görənlər başa düşməlidirlər ki, bura onsuza dənsiz yoldur. İşlərini en qısa zamanda bitirməlidirlər. Amma əksinə oldu. Qazıblar və gediblər.

Sakinlər deyir: "İş görmək əvəzinə gün keçirirlər. 3-5 gündən bir gəlib ərazidə qurdalanıb yənə də gedirlər. Kimi gözleyirlər, nəyi gözleyirlər bilinmir. Aci təcrübədən bilinən odur ki, yolu əvvəlki vəziyyətinə qaytarmaq üçün çox güman ki, yeni layihə təqdim edəcəklər və xeyli pul vəsaiti qarşılıyib ciblərinə qoyacaqlar. Hava bir az qaraldısa, vəssalam. Ukrayna dairəsindən üzü Mə-

həmməd Hadi küçəsinə istiqamətlenən maşınların tormoz səsi alımı bürüyür. Səbəb də sadədir - ərazinin kimin qazdığı bilinmədiyi kimi, ərazinin qazıldığını bildirən yol nişanları da yoxdur. Maşın yarımm metr, dərinliyi metrəyən xəndəye düşdü, ağır texnikası oradan çıxarmaq da çətin ki, mümkün ola".

Təkcə Məhəmməd Hadi küçəsi bu vəziyyətdə deyil. Bir az aralıda, "Maşın bazarı"nın yaxınlı-

şında - Babek prospektində də qazıntı işləri aparılır. Həm də tısağı sürəti ilə. Sənki yol-temir tikinti şirkətin pulunu verməyiblər və yolu qazdırıblar. Adamlar da işləmirlər. Çəkiliş apardığımız saatlar günorta, saat 12-yə təsadüf etsə də, yolların qazılmış hissələrindən ne bir fəhlə gözə dəyirdi, ne de ki, maşın texnikalar hərəketdə idi. Vaxt uzadırlar, pullarını almaq üçün sifarişçilərin əsəblərini tərma çəkir, ortada isə yoldan istifadə edən vətəndaşlar əziyyət içinde yaşamları olurlar. Bu yollardan istifadə edənlər gecənin zülmetində hər an qəzaya düşmək təhlükəsi ilə üzləşir, işə gedib qayıtmaya saatlarında isə tıxaclarda əsəb gərginliyi keçirirlər. Qafqazın en uzun köprüsünün yaxınlığında da eyni durumdur. 2015-ci ilin əvvəlində qazılın yolu 2018-ci ilin əvvəlində bir də qazılıb.

sonra da kələ-kötür yolları başlı-başına buraxıb işlərini bitmiş həsab edirlər. Əsas yollarda qazıntı işləri başlananandan sonra sürücülərin istiqamət alındıqları alternativ yollar da qazılır. Elə bil dövlət qurumları sözleşib, eyni vaxtda yolları bağlamaq, məhdudlaşdırmaq razılığına geliblər. Nəticədə yollar da xoş hökm sürür. "Bu kime sərf edir" suali da açıqdır.

□ E.MƏMMƏDƏLİYEV,  
Foto müəllifindir



Rusya ile Qərb ölkəleri arasında qarşıdurma son 20 gündə Skripal olayına gərə daha da koskinloşib. Rus diplomatlarının bir sıra ölkələrdən qovulması, bezi dövlətlərin yaxda Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını boykot çağırışları veziyətin kritikliyinə dəlalet edir. Bəzi ekspertlərə görə, eslinde Rusiya və Qərb dövlətlərinin xüsusi xidmət orqanları arasında savaş gedir ve bu cür savaşların təhlükeli nəticələri ola bilər.

Təhlükəsizlik üzrə ekspert

Nəzakət Məmmədova bildirdi ki, keşfiyyatların müharibəsi gözə görünməz olduğu üçün yalnız onların görünən, təzahür edən nəticələri barədə fikir söyləmək olar: "Bu müharibə arasakəsilmez, sonsuz olduğu üçün hələ ki, kimin qalib, kimin meşgul olduğunu demək çətindir. Keşfiyyatın məqsədi əslində ali dövlət rəhbərliyinin beynəlxalq siyasetdəki fealiyyətinə kömək etmek üçün onu lazımi məlumatlarla təmin etməkdir. Lakin belə görünür ki, bəzən keşfiyyat xaricdə fəal tədbir deyilən əməliyyat - yəni kiminənən həyatına sui-qəsd, hansısa ölkədə dövlət çevrilmiş cəhd və s. həyata keçirməkə eksiñə, dövlətin beynəlxalq nüfuzuna xələf getirə, onun digər dövlətlərlə münasibətlərini pisləşdirə bilər. Hazırda Rusiya-İngiltərə keşfiyyat müharibəsinin nəticələri Rusiya-Avropa diplomatiya müharibəsinə səbəb olub. Açıq, istintaqın nəticəsi başa çatmadı, heç bir ölkənin o cümlədən Rusyanın bu zəhərlənmədə ittiham olunmasının təsfdarı deyiləm. Əgər Rusiya Skripal satqılığına görə cəzalandırmaq istəsəydi, onu həbsxanada iken aradan götürə bilməzdim? Doğru-

# Rusya-Qərb qarşıdurması: diplomatiya, yoxsa keşfiyyat savaşı?

**Nəzakət Məmmədova:** "Bu, Putinin yeni prezidentlik müddətində təzyiqlərlə üzləşəcəyinin mesajıdır..."



**Nəzakət Məmmədova**

dur, Rusya ve ümumiyyətə, dünya xüsusi xidmətlərində belə bir yazılmamış qanunlar var ki, satqınlar aradan götürülməlidir. Müşahidələr göstərir ki, Putinin şəxsi düşmənləri daha çox cəzalandırılır, neinki Rusyanın düşmənləri. Məsələn, İngilterəde

yanətkar şəxsin aradan götürülməsi dövlətə bu qədər problem, beynəlxalq gərginlik yaradırsa, onun diplomatları bir neçə ölkədən çıxarırla, sanksiyalarla hədələnir, milyardlarla dollar ziyan getirir, o zaman bu sui-qəsdi edən ölkəni heç cür qalib saymaq olmaz".

Ekspert qarşısından Qərb və Rusiya arasında gedən resurslar və geosiyasi nüfuz uğurunda savaşın bir mərhəlesi sayı: "Bu, həm də Putinin yeni prezidentlik müddətinin başlangıcına təsadüf edilməklə onun qarşidakı illerdə təzyiqlərlə üzləşəcəyindən xəber verir. Ümumiyyətlə, hər bir savaşın taleyi siyasətçilər, diplomatlar həll etmiş kimi görünse də, dövlətlər öz sərəncamlarında güclü keşfiyyat, herbi qüvvələrin yanında qalib ola bilərlər. Diplomatlar sadəcə, aysberqin görünən tərifidir, mübarizənin tale-

ha dəqiqi siyasi mübarizə dayanırmış.

Maraqlıdır ki, bunu uzun illərdən sonra Səudiyyə Ərəbistanının potensial kralı, hazırda dövlətin əsas güc mərkəzlərinə nəzarət edən bir şəxs deyir. 32 yaşı Məhəmməd bin Salman vəliəhd şahzadədir, yəni atasından sonra iqtidarda faktiki ikinci adam ve onun yerine əsas naməzzədir. Bundan başqa vəliəhd müdafiə naziri, iqtisadi işlahatlar və korrupsiyaya qarşı mübarizə qurumlarına rəhbərlik edir. Yeni dövlətin açar adadır.

Hazırda Qərbin böyük dəstək verdiyi, xüsusən də ABŞ administrasiyası ilə yaxın əlaqələre malik olan Məhəmməd bin Salman böyük ümidi bəslənən şəxsdir. Qərbədə hesab edirlər ki, şahzadə Səudiyyə Ərəbistanının qatı dinçi, mühafizəkar imicini dəyişəcək, liberal işlahatlara gedəcək. Artıq şahzadə bu istiqamətə bir səra addımlar atıb, kinotəatrların fealiyyətinə icazə verilməsi, qadınların maşın sürməsi, idman yarışlarını izləməsi artıq icazelidir. Vəliəhd ölkəni daha da liberallaşdırmaq və Yaxın Şərqi modern, inkişaf etmiş ölkəsinə çevirmək istədiyi bildirib. Bu. Həm də Qərb ölkəleri, xüsusən də Səudiyyə Ərəbistanına görə ciddi qıraqlarla üzləşən ABŞ üçün çox elverişlidir. Vaşington Yaxın Şərqi əsas müttəfiqini daha modern görəcək isteyir.

çekiliş edib, dəqiq məlumat əldə edirdilər. Dəfələrlə həm Putin, həm də Lavrov, Şoyqu, Gerasimov ABŞ-in İŞİD-i dəstləkləməsini, onun təxliyəsinə kömək etməsini, silah dolu məşinlərin həm İŞİD-ə, həm də YPG/PYD/PKK-ya kömək gəndərdiyini məhz Baş Keşfiyyat İdarəsinin kosmik çəkililərini fakt kimi göstərmək səbəb ediblər və bu, onun diplomatik qələbəsini də şərtləndirib. Düşünürəm ki, Rusiya keşfiyyatı bu məsələdə Türkiyəni də müttəfiqi kimi məlumatlandırb. Rusiya nüvə dövləti olmaqla bərabər həm də güclü keşfiyyatı olan ölkədər və üstəlik, zəngin enerji resursları, intellektual insan resursları onu güclü edir və bu səbəbdən o, Qərb qarşında geri çəkilmək fikrində deyil. Doğrudur, İngiltərə keşfiyyatını da ruslardan geri saymaq olmaz. Üstəlik, onun dəniz dövləti olması, dünyaya su yolu ilə rahat çıxışını təmin edib və bu, onun bütün dünyadan məlumat əldə etmək imkanlarını genişləndirib. İngilterənin hər qitədə müstəmləkələri olub və bu gün də Mİ-5, Mİ-6 onurlarla sıx əməkdaşlıq edir. Rusiya isə daha çox özüne sərhəd ərazilərde müstəmləkələr zəbt edib və bu, onu ingilis keşfiyyatından zəif edir. Buna görə də iki güclü, nəhəng ölkənin keşfiyyat savaşı irlidə davam edəcək və bu, dünya siyasetinə böyük təsir göstərəcək".

□ Cavanşir Abbaslı,  
"Yeni Müsavat"

# Yaxın Şərqi böyük toqquşmaya doğru gedir

Vəliəhd şahzadənin Amerika mesajları

Son günler Yaxın Şərqi əsas mövzusu Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır. Daha doğrusu, vəliəhdin etdikləri və dedikləridir. Bu günlərdə ABŞ-a soñədən Səudiyyə taxt-tacının əsas naməzədi bir sira önemli açıqlamalar verib, hətta sensasion sayılıcaq fikirlər səsləndirib.

Bütün Şərqi şahzadələri kimi, buna nail olmasaq, 10-15 ildən sonra Iranla müharibə başlayacaq".

Ancaq əsas yaddaşqalan hadisələr vəliəhdin qalmaqlı açıqlamaları olub. "Washington Post" qəzeti məsahibəsində Səudiyyə şahzadəsi "soyuq savaş" illərində ABŞ istəyi ile SSRİ-də vəhəbiliyin yayıldığını deyib. Jurnalın Səudiyyə Ərəbistanının rəsmi dini ideologiyası adlandırılın və bəzi dairələrə görə global terrorizmin ideologiyasına çevrilmiş vəhəbiliyin Səudiyyə Ərəbistanı dövlətinin dəstəyi ilə yayılmış ilə bağlı sualına cavab olaraq şahzadə deyib ki, beynəlxalq səviyyədə dini təbliğatın başlamasının kökləri "soyuq müharibə" illərinə gedib çıxır. Onun sözlərinə görə, SSRİ-nin müsəlman ölkələrində təsirinin artmasına qarşısını almad üçün Qərb bloku Səudiyyə Ərəbistanının fealiyyətə keçməsinə isteyib. Eyni zamanda etraf edib ki, bu zaman bəzi fealiyyətlər "limiti aşib".

Məhəmməd bin Salman eyni zamanda əlavə edib ki, "indi hər şeyi geri toplamaq lazımdır". Sırat: "Biz nə olursa-olsun, hərbi münaqışdən qaçmalyıq. Əgər Səudiyyə Ərəbistanı hökü-



meti deyil, Səudiyyə Ərəbistanda nəzərdən xaricdə yerləşən dini vəqflər həyata keçirir.

Qeyd edək ki, bu etiraz xüsusi də Rusiya və post-sovet respublikalarında geniş rezonans doğurub. Əlbəttə, Səudiyyə Ərəbistanının klerikal dövlət olaraq dini yayması və ya bu fealiyyəti maliyyələşdirməsi nəinki yeni deyil, əməlikdə kimsəni təcəübələndirə bilmez. Bütün dünyada dini dövlətlərin sahib olduğu dini yayması normaldır. Bu gün də dünyada bir çox dövlətlər dini siyasi-ideoloji vasita olaraq dünəyada yayır və bunun üçün böyük büdcələr ayırrı. Ancaq məsəle

Vəliəhd isə həm də Vəsiqətənə xatırladır ki, Səudiyyə Ərəbistanı Qərbin "ən çətin günlerində" onun yanında olub, ideoloji kampaniyaya dəstək verib. Eyni zamanda qeyd edir ki, artıq o illər arxada qalib, ər-Riyad bu tip fealiyyətlərə rəsmi olaraq dəstək vermir. Bu, həm də gənc liderin Qərbe mesajı hesab oluna bilər.

Yeri gelmişken, bu ayın evvelində əldə olunmuş rəsmi razılıqlandan sonra ilk dəfə olaraq Səudiyyə Ərəbistanı üzərindən ucan təyyarə İsrailə keçib. Bu, İsrailin tarixində ilk hadisədir. Məhəmməd bin Salman Yaxın Şərqi ölçüləri deyir. Bu il mayın 15-de İsrailin yaranmasının 70 il tamam olur və Səudiyyə Ərəbistanı İsraille bağlı "inqilabi" söylemə bileyəcək addımlar atır. ABŞ prezidenti də bir neçə dəfə Fələstin-İsrail münaqışası ilə bağlı yenilər odur ki, ortada Yaxın Şərqi menzərəsini dəyişəcək planlardan söz edilir. Bu istiqamətdə ABŞ və onun regional müttəfiqləri qarşısında yeganə manəd hələlik İrandır. Tehran həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə savaş vəziyyətindədir. Fələstindəki müqavimət qruplarını dəstəkləyir. Qərbədə hesab olunur ki, əger İran silahlı qruplaşmala dəstəyini dayandırırsa, o zaman İsrailin və Qərbin təklifi etdiyi həll variantının qəbulu mümkündür. İran isə hələlik direnir. Tehran Səudiyyə Ərəbistanına qarşı regionun digər ölkələrini sefərər etməyə çalışıa da, həzirki şərtlərdə bu mümkün olmayıb. Beləliklə, Yaxın Şərqi əsas müttəfiqini də modern görəcək isteyir.

□ Kənan Rövşənoğlu,  
"Yeni Müsavat"

**M**artın 30-31-də hava şəraitinin qeyri-sabit keçməsi, güclü küləyin əsməsi açıq havada, dənizdə işləyenlərin taliyi ilə bağlı narahatlıqlar yaradıb. Xüsusilə dənizdə işləyen neftçilərin vaxtında texliyye edilməleri, yaxud zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilib-keçirilmədiyi hamını narahat edir.



Azerbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumatdan aydın olur ki, dənizdə işləyən neftçilər təxliyyə olunub. "Yeni Müsavat" xəbər verir ki, bu barədə məlumat SOCAR-in rəsmi sehifəsində paylaşılıb. Bildirilib ki, dünən zəruri növbətgilərdən başqa SOCAR-in dəniz özüllərində çalışıyan 1000 nəfər-dən çox neftçi gururuq qotırılıb.

dən çox neftçi quruya getirilib. SOCAR-in "Azneft" İstehsalat Birliyindən bildirildiyinə görə, martın 30 və 31-də açıq dənizdə küləyin süretinin ara-raq digər təşkilat və qurumlarla birgə əlaqlı tədbirlərin həyataya keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.

bir 30 m/s (dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) gözlənilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə "Azneft" tərəfindən dəniz neft qaz çıxarma idarələrinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib: "Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir-tikinti işləri, hündürlükdə və yüksəldirme və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat

sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikili-lərin və qurğuların təhlükəsiz vəziyyətə getirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Də-niz neft-qazçılıq obyektlə-

rində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb. Hava və deniz nəqliyyatları vasitəsilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb".

onların təhlükəsizliyinin təmin olunması üçün müvafiq addımlar atılır. Azərbaycanın özüne məxsus platformalarda əməliyyatların hamısı avtomatlaşdırılmadığı üçün hasilata nəzarət edən operatorların çıxbırqurğulara baxması lazımdır.

M.Qəhrəmanlı onu da  
qeyd edir ki, insanların təxli-  
yəsi ilə yanaşı, güclü küləyin  
yarada biləcəyi qəza təhlükə-  
si də narahatlıq doğurur: "Bil-  
diyiniz kimi, belə havalarda  
platformalarda qəzalar tez-tez  
baş verir. Məni hazırda nara-  
hat edən əsas məsələ budur.  
Çünki bilmirəm, platformalar-  
da təhlükəsizlik necə təmir  
olunub, onların təmiri nə qədər  
uğurla həyata keçirilib. Bu ba-  
xımdan, arzu edirəm ki, külək  
qəzaya səbəb olmasın".

Onu da qeyd edək ki  
Əmək və Əhalinin Sosial Mü-  
dafiəsi Nazirliyi yanında Döv-  
let Əmək Müfəttişliyi Xidmet  
işəsgötürənlərə müraciət edib  
**Nazirliyin İctimaiyyetlə əlaqə-**  
**lər şöbəsinin müdürü Elman**  
**Babayevin** dediyinə görə, mü-  
raciətdə bildirilib ki, şiddetli kük-  
lək şəraitində açıq havada iş-  
leyən işçilərin həyat və sağ-  
lamlığının qorunması üçün qas-  
nunvericiliyin təhləblərinə əsa-  
sən zəruri tədbirlər görülməli.

dir: "Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur ve şidətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilər qızınmaq üçün fasillər verilir və

ziniňaq üçün laşları Veliň ve  
ya iş dayandırılır. Mecelleýä  
2-ci əlavəyə görə, küləyin gü  
cü 6 bal və daha artıq olduqdak  
quruda kranlarla görülən bü  
tün növ işlər dayandırılır. Həm  
çinin tikinti işləri görüldükde  
küləyin gücü 2 baldan artıq ol  
dunda kranlar qurulması üzrə  
quraşdırma, 3 baldan artıq ol  
dunda qaldırıcıların quraşdırıl  
ması və sökülməsi, daşınan  
taxta-şalbanın yerinin dəyişdi  
rləşməsi işləri, 6 baldan artıq ol  
dunda taxta-şalban, işi, habe  
lə taxta-şalbanın sökülməsi iş  
ləri dayandırılır".(APA)

Müraciətdə o da qeyd olunub ki, dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikisinin şaqul və tavan vəziyyətində qoyulduğú bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasi təsilə görülən tikinti-quraşdırma və sökme, daimi dəniz özülləri və estakadayañı meydançaları yanındakı buxtaların da barilara, kran gəmilərinə

manlıdı. Qeyd olunan elave de həmçinin dənizdə işləyən kən küleyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olma dan tikinti-quraşdırma və sökümə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorla rın qaldırılması (endirilməsi) traversin sürgü qollarının mancanaq dezgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda dırıncıların, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və qu yuların debitinin ölçülmesi, es takada meydancalarında qu yuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların donanımlarının qaldırılması işlərinin da yandırılması nəzərdə tutulur.

Küleyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işləmə daimi dəniz özüllərində estaka dayanı meydançalarda quyulanın əsası və cari veraltı təmir iş-

ləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quylarda alətlərin quylardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayı meydənçanın döşəməsi üstündəki ve altındaki işlər dayandırılmalıdır. Küləyin gücü 10 balдан artıq olduqda isə quyunun yuylaması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur. Belə hallarda işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtinin haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçde iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Dövlət Əmək Müfəttişliyi  
Xidməti şiddətli külək şəraitində açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin müvafiq tələblərinə riayət edilməli olduğunu işəgötürənlərinə dəqiqətincə etdirdi".

qətinə çatdırır".  
 **Dünya SAKIT,**  
"Yeni Müsavat"

# Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Nazirlik “Whatsapp”da yayılan səsin qurumla heç bir əlaqəsi olmadığını açıqladı

**M**əlum olduğu kimi, aprelin 29-da axşam saatlarında "What-sapp" sosial şəbəkəsində hava haqqında təhlükeli proqnoz yayıldı. Proqnoz təkcə paytaxt Bakıda deyil, regionlarda da narahatlıqla qarsıldı. Həmin gün Təhsil Nazirliyinin dəqeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlığı bu narahatlığı bir qədər də artırdı. Qeyd edək ki, Təhsil Nazirliyi martın 30-dan 31-i güñorta saatlarında Bakıda və Abşeron yarımadasında güclü, təhlükeli şimal-qərb küləyi əsəcayı ilə bağlı tələbə və şagirdləri diqqətlili olmağa, xüsusilə azyaşı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırmışdı. Eyni zamanda, Bakıda və Abşeron yarımadasında fealiyyət göstərən təhsil müəssisələrinin rehberlərindən göstərilən tariixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunurdu.

Bəs, qeyri-sabit hava şəcək? "Whatsapp"da yayılan raiti nə vaxtadək davam edə-qorxulu proqnoz nə dərəcədə

Mesələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Yeni Müsavat"da da nışib. Qurum əməkdaşı ilk öncə qeyd edib ki, sosial şəbəkədə yayılan proqnozun夸rumla heç bir əlaqəsi yoxdur.

“Qurumumuz 2-3 gün əvvəl  
den Bakıda və Abşeron yarı  
madasında, martin 30-dan  
31-i gündüzədək hava şəraitin  
nin qeyri-sabit keçəcəyi, güclü  
(təhlükəli) şimal-qərb külə  
yi əsəcəyi haqda xəbərdarlıq  
etmişdi. Bu haqda məlumat  
kütləvi informasiya əlaqələri  
nə, qurumlara, o cümlədən  
Təhsil Nazirliyinə çatdırılmış  
di. Qeyd edim ki, martin 31-



Gülşad Məmmədova aprelin 1-dən başlayaraq hava şəraitinin mülayimləşəcəyini bildirib: "Artıq aprelin 1-dən başlayaraq havanın temperaturu yüksələcək, mülayimləşəcək. Bakıda, eləcə də regionlarda yaqmurlu hava gözlənilmir".

Xalidə GƏRAY,  
“Yeni Müsavat”



# ÜSAVAT

## Son səhifə

N 68 (6957) 31 mart 2018



### Bu qadınlar uşaqlarını təbii yolla doğmurlar

Razılıkada qeyriyyə eməliyyatla-  
rinin sayımı azaltmaq üçün yeni qanun qüvvəyə minib. Bu barədə BBC News xəber verib. Hakimiyət ölkədə bu eməliyyatlarla bağlı ciddi artım olduğu üçün belə qadağaya ehtiyac du-yub. Hazırda Braziliyanın özəl kliniklərində qeyriyyə eməliyyatı ilə uşaq dünyaya getirənlər ümumi doğumlarm 85 faizini təşkil edir. Dövlət səhiyyə müəssisələrində isə bu rəqəm 45 faizdir. Yeni qaydalara görə, həkimlər pasientlərə qeyriyyə eməliyyatının vacibliyini əsaslandırmalı və gözləyən risklərlə bağlı məlumat verməlidir. Rio-de-Janeyro Federal Universitetinin professoru Pedro Oktavio de Britto Pereyra bildirib ki, qadınların eməliyyatı razılıq vermesinin səbəbi sadədir. Bu halda onlar xəstəxanalarda özlərinə ən rahat yeri qazanırlar. Professorun sözlerinə görə, təbii yolla doğum etmek isteyen qadınlar özəl klinikalarda yer çatışmazlığı ilə qarşılışır. Onlara bildirilir ki, artıq eməliyyat üçün müraciət edən qadınlara görə palatalarda yer qalmayıb. Xəstəxanalara da qeyriyyə eməliyyatı təbii doğuşdan daha sərfəlidir. Belə ki, bu halda eməliyyat pulu, üstəgəl, xəstəxanada daha çox qalmaq sonuncuların büdcəsinə fayda verir. Dolayısı ilə Braziliya xəstəxanaları qadınların öz körpəsini təbii yollarla dünyaya getirməsinə imkan vermirəmiş. Bu üzən qeyriyyəni məhdudlaşdırıran qanun qəbul edilməli olub.



### Gündə həyat yoldaşınızı üç dəfə qucaqlasınız...

102 yaşı britaniyalı Dora Rixham uzunömürlülüğünün sırrını açıqlayıb. Lenta.ru saytının xəbərinə görə, yaşlı qadın sevdikləri ilə tez-tez qucaqlaşmasını və bütün həyat situasiyaları qarşısında sakitliyini qorumasını bu səbəblər sərasında sadalayıb. O, bütün həyatı boyunca ənənəvi Britaniya yeməyi olan fiş-end-çipsə qidalanıb. Bu yemək onun atasına məxsus restoranda hazırlanıb: "Heç vaxt həyecanlanmayım. Mənim kimi edin - heç nəyə baxmayaraq, özünü tox tutun. Kişilər isə məsləhət görürom ki, gündə üç dəfə öz xanımlarını qucaqlasınlar. Uzun həyatın sırrı ancaq bundadır".

Rixam atanının restoranında 1941-ci ildə doğulub. Qadın uzun illər bu restoranda, ardınca isə pivəxanada və gül mağazasında çalışıb. 24 yaşında əre gedən Rixam dünyaya iki oğlan uşağı gətirib. Onun əri də 81 il yaşayıb. Maraqlıdır ki, 2015-ci ilin avqustunda Nyu Cersi ştatının sakini, 110 yaşı Agnes Fenton uzunömürlülüğünün sırrını müntəzəm olaraq spirli içki qəbul etməklə izah etmişdi. O demişdi ki, son 70 ildə hər gün üç bakal pivə və viski içib. Onun sevimli yeməkləri isə toyuq qanadı, yaşıl lobya və şirin kartof olub.



Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)



QOÇ - Ulduzlar sürpriz dolu bir gün yaşayacağınızda imkan verəcək. Amma belə məqamda kimse yalan satmaq, hiyləgərlik etmək yolverilmədir. Çünkü sonrasında bundan öz əleyhinizə istifadə edə bilərlər.

BUĞA - Astroloji göstəricilərə görə, ümumi əhvaliniz qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin.

ƏKİZLƏR - Əsas diqqətinizi yarımcı işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Saat 15-dən sonra maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı olmayıcaq.

XƏRÇƏNG - Bu təqvim mənali tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darixdırıcı işlərdən uzaqlaşın.

ŞİR - Maraqlı hadisələrlə rastlaşacağınız gözlenilir. Hətta könülaçan məclislərde də iştirak edə bilərsiniz. Tənbəlli bir kenara atın və öz səhvlərinizi başqasının ayağına yazın. Xilasınız məhz bundadır.

QIZ - Əlinizə düşən fürsətdən istifadə etseniz, bu gündən xeyli bəhrelənə bilərsiniz. Əks təqdirdə karyeranız üçün uğurlu anlar əlinizdən çıxa bilər. İnsanlara qarşı inamsızlığını heç də yaxşı eləmət deyil. Müdürüyyətlə xoş davranın.

TƏRƏZİ - Ətrafində mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Tərəfdəşlərinizə qərziş şəkildə yanaşmasanız, vəziyyət yaxşılaşa bilər. Qida və yuxu rejiminə fikir verin. Səhər saatlarında isə alındığınız təkliflərə razılıq verməyin.

ƏQRƏB - Ləzimi adamlarla görüşələr təşkil etməklə problemlə işlərinizi yoluna qoya bilərsiniz. Maddi sıxıntılarınızın azalacağına bildirən ulduzlar səmimi və təbii olmayı, reallığa düzgün qiymət verməyi məsləhət görür.

OXATAN - İşgüzarlığını artırmaq üçün ətrafiniza ləyiqli tərəfdəşlər toplayın. Aldığınız hər bir təklife başdansovdu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu gün qəti qərar vermelisiniz.

ÖĞLAQ - Götübüşinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamışınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Odur ki, haqq-ədalət prinsipinə əməl etməlisiniz. Ulduzlar sizə təzə xəbərlər də yetirəcək.

SUTÖKƏN - Öhdənizə götürdüyüüz işlərə məsuliyyət yanaşsanız, günün sonunadək maddi durumunuza təmin edə biləcəksiniz. Hətta özünüzi yaxşı aparsanız, maddi imkanınız qənaətbəxş olacaq. Hər boş sözə əhəmiyyət verməyin.

BALIQLAR - Axır ki, üzüntülü anlarınız başa çatacaq. Odur ki, bütün ciddi işlərin həllini sürtənləndirməli, sevdiyiniz adamlarla yeni münasibətlər sistemində keçməlisiniz. Ulduzlar uzaq səfərlərinizi təxire salmamışı məsləhət görür.

**Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!**

**Maşını da qaçırdılar, içindəki uşağı da...**

8 yaşındaki qızımızı maşında qoyan ana bunun cəzasını çekdi. Amerikanın Dallas şəhərində bir qadının mührərikini söndürmədiyi, içində qızını da qoymuş maşını uğurlanıb. Maşının gözəllik mərkəzinin qabağında qoyan, kiçicik bir işini həll etmək üçün içəri girən qadın bir anda maşının uğurlandığını görüb. Bunu görün kimi mərkəzdə işləyən bir qadınla maşının dalınca qaçan qadın onu saxlamağa nail ola bilməyib. Nəticədə isə qadın eyni gündə həm uşağı, həm də maşını itirib. Dallas polisi hazırda aşadırma aparır.



Səhifəni hazırladı: SELCAN

**Redaktor:**  
**Elsad MƏMMƏDLİ**

Lisenziya N: B 114  
SAYI: 5.100



**Ayrantökenin  
püskürməsi**

Zamin Hacı  
zaminhaci@mail.ru

Yaxud uşaqları vaxtında  
iyələmək lazımdır, böyüyəndə  
süd qoxusunu itirirlər

**T**əhsil Nazirliyi açıqlama verib, deyir, dünən Bakıda  
məktəblərə uşaqların gəlmişində azalma olmuşdur. Qa-  
sırğadan qorxan valideynlər uşaqları məktəbe burax-  
mayıbdır.

Mənəcə, burada nazirlik bir az utamalı idi, cünki Bakı şəhərində güclü küleklerin əsməsi adı haldır. Uşaqlar ve onları vali-  
deynleri de hər qasırğada evde oturmanın menşəti olduğunu  
dərsdə öyrənməli idilər. Deməli, məktəblərindən cəgriyafian  
tədrisi, o cümləden "Heyat bilgisi" fanni barmaqası şəkil al-  
mışdır.

Söz vaxtına çeker, dünən AMEA Coğrafiya İnstitutunun

müdiri Ramiz mülliətin dəjinaları səyməklə gündəmə gel-  
mişdi. Deyir, mən Azərbaycanda jurnalist timarım, hamınız  
küçükşür. Jurnalistlər de alib qələmi ciyinlərinə, deyiblər ne  
olsun, biz de ləkədə alim görəmür, hamis qodudur.  
Vah-vah... Əsl vətəndaş dialoqu gedir. Xarici təsirlerdir. "İndi  
hami söyüşəcək" - bir mobil rabitə şirkətinin eksi reklamını yü-  
ngüvəri dayışdırıse...

Günorta uşağı məktəbə qoyanda sinif yoldaşlarından biri  
nın anası da teşvişli soruşdu: "Deyinlər qasırğaya olacaq, düz-  
dürü?" Demədim ki, anam, elə bu dəqiqə sen qasırğanın içindən  
çıxbı məktəbə girmisen. Dədim olıbasın qasırğaya yox, tornadı  
yaransın. Sunami gəlib məktəbi içindeki seksi-səxtakarlıq  
mentəqəsi qarşı yuyub aparsın. Direktorun kabinetinə ast-  
roid, zavuğun otığına kometa, xadiminən süpürge yığıdı kö-  
şəye da Çinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.  
"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

Hörmətli direktor isə bu nəticədən utamışa yəzzi bəzini va-  
lideynlərdən sıfırınlardan: "Uşaqlar pomada sürütərək surət-  
geçir"; "İndi isə zavuğum Qızbes xanım şagirdlərdən yığın etir-  
ləri nümayiş etdirəcəkdir". Doğrudan da bize uşaqların sıfır al-  
masının diqqat şəkildə, etirler isə flakondə göstərdilər. Di-  
rektorun o biri müvəni Oğlanverdi mülliətin isə əldə edilin sıq-  
arətləri nümayiş etdirib, ürəymizi daha da qanatlı. Sən demə,  
təhsilimizdə esas problemlər bunlar imiş.

Axırda direktor zavallı, yetim valideyin sürüsüne dəyərli  
məsələlərinə vermişdi: "Uşaqlarını ileyin". Bu  
yolla biz balaca cinayətkarları vaxtında profilaktika edə biler-  
mişik. Sıqarət kərimi, atır vururu... Ancaq uşağı iylesən o  
zaman Coğrafiya İnstitutunun direktorunun dediyi "küçük" sö-  
zü tam yerini almayaqalmı? Bax, asas problem, savadlı  
adamlar demişən, gürümüzün Şəkspir suali budur: iyələmik,  
yoxsa iyələmək? Ana dili ve riayiyatdanın sıfır alı-  
şagirdlərin mülliətlərini nece, iyələmek olarmı, bunu öyrəne bil-  
medik.

Əlbəttə, bu külek de əsib keçəcək. Üzümüz üzər, gözümüz  
tozlar görmüşdür. Qorxmayıñ, bizi aparacaq qədər güclü yox-  
dur qızılıbüñin. Bu, əslində çox menşət küləkdir, heç mək-  
təblərdəki sekiyi qutularına da gire bilmir. Orada həmisi sabit  
hava vardır.

Dünən Qobustan tərəfdə palçıq vulkanı da püskürmüdü,  
tam bir qiyamət ohvalı yaranmışdı. Milletin ölkəsi qalan his-  
səsi de Almaniya tərəfe qəçməqə hazır idi. Ancaq mənə o vul-  
kanın adı məzəli geldi: Ayrantöken. Fantastikadır. Harda belə  
sevgili və uca xalq vardır! Vulkanla da məzələnlər. Yeni Vul-  
kan mülliətin, orda ne qatılıyırıns... Dağa Bazardüzü, gələ  
Ceyranbatan, vulkana Ayrantöken adı qoyn topum qasırğ-  
dan qoxrusa, deməli, nəsə yanlış gedir.



**B**eynəlxalq Metbuat Mər-  
kezindən Metbuat Şurası-  
nın təşkilatçılığı ilə mar-  
tin 30-da "Internet medi-  
ada və sosial şəbəkələrdə mil-  
li-mənviyyət dəyərlərinin qorunması:  
negativ məyillərə qarşı jurnalist  
həmreyiliyi" mövzusunda tədbir  
keçirilib.

Musavat.com xəber verir ki,  
tədbirdə prezidentin ictimai siyasi  
məsələlər üzrə köməkçi Əli Hə-  
sənov, ölkənin aparıcı KIV nüma-  
yəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqini söyle-  
yen Metbuat Şurasının sədri Əf-  
latın Arəmov bildirdi ki, son  
vaxtları Avropanın rətikası narahat-  
laşdırır. "Azerbaijan jurnalistləri, Azərbaycan narahat edən  
bu sayaq addımlarla başırmalı de-  
yilik. Bu, bizim siyasi mübarizə  
üssünlərimizdən biri. Uşaqlar  
və onları vali-  
deynleri de hər qasırğada evde oturmanın  
menşəti olduğunu dərsdə öyrənməli idilər. Deməli, məktəblərindən cəgriyafian  
tədrisi, o cümləden "Heyat bilgisi" fanni barmaqası şəkil al-  
mışdır.

Daha sonra söz prezzidentin  
ictimai-siyasi məsələlər üzrə kö-  
məkçi Əli Həsənova verildi. Əli

Həsənov

Metbuat Şurasının təş-  
səbbüsünün aktual mövzuya həsr  
olunduğunu söylədi:

"Xatirinizdədir, 2000-ci il-  
erin ikinci yarısında ABS-də Barak

Obama

şəhərinə Twitter inqilab-  
i kimi səciyyələndirmişdilər.

Təxminən o dövrən etibarən so-  
cial şəbəkələr dünya siyasetinə,

global informasiya mühiti-  
nətindən çıxıb məktəbə girmisen.

Dədim olıbasın qasırğaya yox, tornadı

yaransın. Sunami gəlib məktəbi içindeki seksi-səxtakarlıq

mentəqəsi qarşı yuyub aparsın.

Direktorun kabinetinə ast-

roid, zavuğun otığına kometa, xadiminən süpürge yığıdı kö-  
şəye da Çinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alıb. Bəs bu  
məktəb niyə işleyir? Niyə bunun qapısına qifil asıl kollektivi küt-  
levi şəkildə perəsi bışırımeye və dövgə bulamağa göndərmir-  
lər? Sıfır nəticəni heç mətbətə getməden "qazanmaq" olar axı-

şəye da Cinin "Tyanqonq-1" peyki düşsün.

Cünki bu təhsil ocaqlarımızda uşaqların geleceyini tonqal  
eləyib yandırırlar, mülliətlər issa dardsın başqa her işlə misəl-  
dir. Srağığın qapım döyübü, ağram ki, məktəbin mülliəmidir.

"Mülliətin, (mən deyir - Z.H.) sekiye gelərsiniz, bu da bildiriş-  
dir". Soruşdum, bər haçan dərə keçəcəksiniz. Havadan, mirt  
üçün soruştadım, bu yaxında ümmümkətə valideyn iclasına  
çəqimlərdər, orda estidimyin rəqəməsindən sual vermədim.  
Təsəvvür edin, məktəbin 7, 8, 9-cu sınıflarında Azərbaycan dilini  
ve riayiyatdanın sınaq imtahanlarının nəticəsi esasən... 0 (sıfır)  
olmuşdur. Yanlış oxumadın. Bütöv sınıflar sıfır alı